

# Günəş Şərqdən doğur!

□ № 104 (5385), 2021-ci il

Qiyameti 40 əsərik

# SƏRQ

Müstəqil İctimai-siyasi qəzet

www.sherg.az

15 iyun 2021-ci il (çərşənbə axşamı)



Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər

İyunun 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Dövlət başçısı səfər çərçivəsində bir sıra açılıslarda və təməlqoyma mərasimlərində iştirak edib.

(səh.2)

**Azərbaycan-Rusiya sərhədindəki növbə aradan qalxıb**



Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb.

(səh.8)



**Koronavirusdan 2 nəfər vəfat edib**

25 yeni yoluxma faktı qeydə alınıb

(səh.8)

## Liderlərin görüşü 45 dəqiqə çəkib



**Co Bayden: "Ərdoğanla çox yaxşı görüşümüz oldu"**

(səh.2)



**Soydaşlarımız  
Vətənə gələ  
bilmirlər**

**Ölkəyə giriş-çıxış  
sadələşdirilməlidir**

(səh.8)

✓ Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 650 mina aşkarlanıb

(səh.2)

✓ Nazir "Son zəng" çaldı

Emin Əmrullayev məktəbin məzunları ilə birgə sülh rəmzi olan göyərçinləri havaya buraxıb

(səh.3)

✓ Vətən müharibəsində 2904 nəfər şəhidimiz var

(səh.6)

✓ "Hərdən Seyran babaya qulaq assınlar"

"Allaha çox şükür ki, sözüm düz çıxdı"

(səh.9)

# Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır



## Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər

İyunun 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Dövlət başçısı səfər çərçivəsində bir sıra açılışlarda və təməlqöymə merasimlərində iştirak edib. Görülən işlərlə bağlı ölkə rəhbərini etrafı məlumat verilib. Prezident yeni tikilən "Füzuli" yarımtansiyasının açılışında iştirak edib.

Sonra Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülen işlərlə tanış olub. Prezident yoluñ Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Dövlət başçısı Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedisi ilə de tanış olub. Vurğulanıb ki, hazırda Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin edilməsi üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam et-

dirilir. Ölkə başçısı Aşağı Kondələnçay su anbarında da olub. Bildirilib ki, ümumi tutum 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvaramağa imkan verirdi. 1993-cü ilde Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkin olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlerde suyun karşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar. Prezident vurğulayıb ki, Kondələnçay su anbarı uzun illər düşmənin əlinde idi: "Uzun illər biz bu sudan məhrum idik. İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdedir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Bu su anbarı Ulu Öndər

Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilib. Bunun esas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlər hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzərətə götürdük, həm de Kondələnçay su anbarı bizim əlimizdedir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verildi. Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdedir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsatı de ayrılib, müvafiq göstərişlər verildi və geniş program icra edilməyə başlanıb".

Dövlət başçısı vurğulayıb ki, həyat bu bölgəyə qayğıdan sonra bu sudan istifadə edəcəyik: "İşğal dövründə mənəfət düşmən bizi sudan məhrum etmişdi. "Sərsəng" su anbarı, Suqovuşan su anbarı düşmənin əlinde olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərle subarətəzian quyuşusu qazılıb. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda verilən məlumatı görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəye Suqovuşan su anbarından su verilməyə başlanıb. Eyni zamanda, Ağdam rayonunda Xaçınçay su anbarı da bizim nəzarətimizdedir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür. Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bize böyük üstünlük verəcək".

İsmayılov



## Prezident şəhid jurnalistləri təltif edib

Prezident İlham Əliyev "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.


Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərdə vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin:

**Abışov Sirac Abış oğlu  
Əliyev Arif Ağalar oğlu  
İbrahimov Məhərrəm Əli oğlu**.

## İqtisadi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.



Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

2021-ci il 14 iyun tarixində keçirilən iclasda mövcud iqtisadi vəziyyət, 2021-2025-ci illər üzrə ilkin makroiqtisadi proqnozlar və digər məsələlər müzakirə olunub.

## Mikayıl Cabbarov: "Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq"



Ərazilərin işğaldan azad edilməsi nəticəsində yaranan yeni realliga uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

O əlavə edib ki, bu potensialın reallaşdırılmasında yeni neqliyyat marşrutlarının fealiyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

## Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 650 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, iyunun 7-dən 12-ne qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıllı və Zəngilanda 596 piyada əleyhinə mina, 54 tank əleyhinə mina və 144 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

# Liderlərin görüşü 45 dəqiqə çəkib

Belçikanın paytaxtı Brüsseldə Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasındakı görüş başa çatıb.

Görüşdə Türkiye-ABŞ münasibətləri, o cümlədən ikiterəflə əlaqələr müzakirə edilib. Təkbətək görüş nümayəndə heyətlərinin görüşü ilə davam etdirilib.

Qeyd edək ki, təkbətək görüş NATO-ya üzv ölkələrin liderlərinin zirve toplantısında keçirilib və 45 dəqiqə davam edib. Nümayəndə heyətlərinin görüşü isə 40 dəqiqə sürüb. ABŞ prezidenti Co Bayden Ərdoğanla görüşün çox yaxşı keçdiyini bildirib.

"S-400 mövzusunda önceki mövqədə olduğumuzu cənab Baydenə ifadə etdik".

Bunu Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO sammiti çərçivəsində ABŞ Prezidenti ile görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

R.T.Ərdoğan bir daha vurğulayıb ki, ABŞ "Patriot" havadan müdafiə sis-

temlərini Türkiyəyə satmadığı üçün ölkəsi S-400 almaq məcburiyyətində qalıb.

Türkiye Prezidenti ABŞ liderini Türkiyəyə dəvet etdiyini bildirib, Co Bayden gərgin iş rejimi yüngülləşdikdən sonra Türkiyəyə gedəcəyini dair vər ib.



# Nazir "Son zəng" çaldı

*Emin Əmrullayev məktəbin məzunları ilə birgə sülh rəmzi olan göyərçinləri havaya buraxıb*

Təqvimde 14 iyun... Bəziləri üçün adı bir gün, bəziləri üçünsə, həyatın özəl günlərindən biridir. Bu gün məktəb həyatının sonuncu gününe möhür vuran, müstəqil həyatın başlanmasının carşısı olan "Son zəng" gündür. Bu zənglə bir çox gənclər uşaqlığına - həyatının ən qayğısına, ən təmiz günlərinə əlvida deyir. Və enisi-yoxusu, şirinacısı olan bir həyatı salamlayırlar.

Məşhur mahnında səslənən bu ifadələr həyatımızın ən gözəl reallıqlarındandır bəlkə də... Düzdür, məktəb illeri hər bir şəxsin həyatında mühüm rol oynayır. Kimisi o illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər kimi qəbul edir. Ancaq "Son zəng" insan həyatının ən yaddaşalan məqamlarından biridir. Tutduğu vəzifəsindən, yaşıdan, mənsubiyetində asılı olmayaraq hər kəs bu unudulmaz günün xatirəsini ister-istəməz yaddaşına hekk edir. Bayramsağlığı bəzədilmiş məktəb həyətində al - əlvən geyimli şagirdlər, müəllim və valideynlər, qonaqlar onbirincilərin sevincinə, bəzən də, kövrək kədərlərinə şərık olurlar. Hay-küülü sinif otaqları və qayğılaş müəllimlər bu günləri onbirinciləri müstəqil həyata uğurlayırlar. Bəlkə də bu andan etibarən onları müstəqil həyatın keşməkəşləri və sinaqları gözləyir. Lakin ümidi var ki, məktəbdə aldıqları biliklər, müəllimlərin 11 il boyu öyrətdiyi elm və həyat dərsləri gələcəkdə onların hayat yollarına işiq salan mayaka çevriləcək.

Nehayət ki, bir ildən sonra ölkəmizdə hər kəsin gözlədiyi kimi bütün ümumi təhsil müəssisələrində ənənəvi qaydada yenidən "Son zəng" çalındı. Qeyd edək ki, öten il pandemiya sebebindən "Son zəng" virtual qaydada təşkil olunmuşdu. Amma bu il təşkil olunan tədbir əv-



velki illərə nisbətən fərqliliyi ile seçildi. Belə ki, Təhsil Nazirliyi Nazirlər Kabинeti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə "Son zəng" tədbirlərinin bir sira qaydalarla əməl edilməklə təşkilinə icazə verdi. Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirdi. XI sinifi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandı. Təhsil naziri Emin Əmrullayev Goranboy rayonunun Tapqaraqoyunu kəndində keçirilən "Son zəng" tədbirində iştirak edib. Nazir əvvəlcə Goranboy rayon İcra Həkimiyətinin başçısı Məhərrəm Quliyevlə birgə Tapqaraqoyunu kəndindəki Şəhidlər xatire kompleksini ziyarət edib. Daha sonra nazir Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun adını daşıyan Tapqaraqoyunu kənd orta məktəbinə gedib ve burada Milli Qəhrəmanın büstünün önüne gül qo'yub. E.Əmrullayev məktəbdə keçirilən "Son zəng" tədbirini izleyib. Nazir deyib ki, bu gün Tapqaraqoyunu kəndində Milli Qəhrəman Niyazi Aslanovun adını daşıyan məktəbdə olmaq qururvericidir: "Çünki bu kənd uzun müddət düşmənle üzbezə olduğu dövrə bütün çətinliklərə baxmayaq, tədrisi davam etdirib. Bu gün məzun olan şagirdlər yəqin ki, I sinifdən XI

sinfə qədər bu şəraitdə təhsil alıblar. Bu gün isə mehz məzun olduqları gün zəfərimizin ilk məzun günü, "Son zəng" idir. Mənə ele gəlir ki, bu günü Tapqaraqoyunu kəndində açıq səma altında tam təhlükəsiz şəraitdə keçirmək çox qururvericidir. Buna görə də Azərbaycan Ordusuna, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüz bildirirəm. Bu uşaqların hər birine böyük ümidi var. Builkı məzunların qarşısında tamamilə fərqli bir yenilik, reallıq var. Onlar yəqin ki, ölkəmizin, Vətənimizin

daha da inkişaf etməsi üçün əllerindən geləni edəcəklər". Tədbirdə qeyd olunub ki, Milli Qəhrəman Niyazi Aslanov adına Tapqaraqoyunu kənd orta məktəbinin bu il 21 məzunu var. Təhsil naziri birinci sınıfı şagirdi ile birlikdə 21 məzun üçün "Son zəng" i çalıb. Nazir daha sonra məktəbin simvolik "Bilik açarı"nı birinci sınıfı şagirdinə təqdim edib. Tədbirin yekununda nazir məktəbin məzunları ilə birgə sülh rəmzi olan göyərçinləri havaya buraxıb.

**Təhsil eksperti Elşən Ramizoğlu orta məktəblərdə keçirilmiş "Son zəng" lə bağlı fikirlərini "Şərq"ə bölüşüb.** Təhsil eksperti açıqlamasında bildirib ki, bütün məktəblərdə tədbirlər planına uyğun, nazirliyin təlimatına uyğun olaraq son zəng keçirilib: "Əvvəlki illərdən fərqli olaraq bu il tədbirimizdə birinci sınıflar və valideynlər iştirak etmədi. Açıq hava şəraitində 11-ci siniflərin iştirakı və məhdud sayıda müəllimin iştirakı ilə son zəng baş tutdu. Məzunlar həm kədərlənib, həm de sevinirdilər. Tebii ki, öten illərə nisbətən qısa zamanda və qaydalara uyğun olaraq bir fərqlilik oldu. Ancaq yenə de çalışdıq ki, hər şey məzunların üreyince olsun, bunun üçün əlimizdən geləni etdik".

Aynurə Pənahqızı



## Kremlin İrəvana dəstəyi xeyir getirməyəcək

"Ermənistanın gələcəyi Azərbaycan və Türkiyədən asılıdır"

Ermənistanda növbədən kənar parlament seçkilerinin nəticəsinə günlər qalıb.

Müxtəlif siyasetçilər, o cümlədən hazırlı Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan, "Qarabağ klanı"nın üzvləri Robert Koçaryan, Serj Sarkisyan və başqaları müxtəlif bəyanatlar səsləndirirlər. Kimin qalib gələcəyi barədə hələlik sadəcə proqnozlar səsləndirmək olar. Amma bir məsələ məlumdur: Seçkiler başa çatıqdən sonra Ermənistanın xarici diplomatiyasında dəyişiklik olacaq. Və əslində olmalıdır da. Çünkü hazırlı revanşist siyasetin sonu yoxdur.

**AŞ PA-da Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov da belə düşünür.** O, rəsmi İrəvanın gələcək təleyi barədə "Şərq"ə danışır: "Baş verənlərə nəzər salsaq, görərik ki, seçki kampaniyası normal vəziyyətdə deyil. Proseslər onsz da böhran vəziyyətində olan Ermənistani siyasi xəritədən silinmək qarşısında qoyub. Düşmən başa düşmür ki, böhrandan çıxmək üçün Azərbaycan və Türkiye ilə münasibətləri normal təşkil etmək lazımdır. Və deməli, illər boyu davam edən anti-türk siyasetlərindən əl çəkməlidir".

**S.Seyidovun fikrincə, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyədən asılıdır:** "Rusianın Ermənistana birbaşa dəstəyi effekt verə bilməz. Moskva İrəvanla normal münasibətlər saxlamaq, onu qorumaq istəyirsə, əvvəlcə bizimle münasibətləri yüksək səviyyədə saxlamalıdır. Bu ancaq Azərbaycanın razılığı və bölgədə yaranan yeni reallıq əsasında olmalıdır. Dediym ki, Kremlin Ermənistana birbaşa dəstəyi xeyir getirməyəcək. Əksinə, revanşistlər ölkəni çıxılmaz "dalana" salacaqlar. Ermənistanın dövlətçilik taleyi hakimiyətə gələcək şəxsin Azərbaycanla normal münasibətindən keçir".

Kənan

## Ən çox minalanmış ərazilərdən biri məhz Ağdamdır

yetlə irəliləyəcək. ABŞ və təsir gücünə malik ölkələr prosesi irəli aparmaq üçün çalışmalıdır". Azərbaycan Xarici İşlər Nazirliyi də bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İraklı Qaribaşvili başda olmaqla, prosesə verdikləri töhfəyə görə, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası və ATƏT-in İsveç sədrliyinin vasiteçilik rolunu xüsuslu qeyd edərək onlara təşəkkür ünvanlayıb.

**Mübadilədə Qərbin xüsusi rolunun vurğulanmasına diqqət çəkən politoloq Əhəd Məmmədli "Şərq"ə bildirib ki,**

"Əgər bu prosesdə Rusiya iştirak etməyibse, Kremlin adının hallanmasına ehtiyac yoxdur"

Xəritənin alınmasında ABŞ və Qerb təşkilatlarının adının xüsusi vurğulanması təbiidir



Ermənistan tərəfi ən güclü müdafiə istehkamını Ağdamda qurmuşdu. Elə ən çox minalanmış ərazilərdən biri də məhz Ağdamdır: "Ağdamın minalanmış xəritəsinin alınmasından sonra Azərbaycan XİN-in təşəkkür açıqlamasında ABŞ və

digər Qerb təşkilatlarının adının xüsusi vurğulanması, Moskvanın adının isə çəkilməməsi təbiidir. Əgər bu prosesdə Rusiya iştirak etməyibse, Kremlin adının halanmasına ehtiyac yoxdur. Rusiya XİN başçısı Sergey Lavrov deyirdi ki, Moskva xəritələrin

alınmasına çalışır, yaxın dövrlərdə nəticə ola bilər və s. Amma reallıqda ruslar bu istiqamətdə heç bir addım atmırırdı. Əlbəttə, burada iki məqam var. Ya Rusianın indiki Ermənistana rəhbərliyinə sözü keçmir, ya da xəritələrin verilməsi, məlki şəxslərin ölüməməsi Moskvanın marağında deyil. İstənilən halda Kreml prosesdən kənardə qaldı".

**Analitikin sözlərinə görə, şübhəsiz, mövcud durum Rusianın Cənubi Qafqazda imicinə də zərbədir:** "Qarabağ tələsik sülhməramlı yeritmək iş bitmir ki?! Proseslərin davamı və əldə olunacaq nəticələr olduqca mühümdür. Düşnürəm ki, bu addım hem də Nikol Paşinyanın Rusiyaya qarşı demarş id. Paşinyan seçkiye günlər qalmış güclü təsir gücünə malik bir qərar vermiş oldu. Çünkü erməni cəmiyyətində narazılıq doğuran əsas məsələ "əsir" saydıqları hərbiçilərlə bağlıdır. Xalq onların geri qaytarılması üçün İrəvan hökumətinə təzyiqlər edir".

İsmayıllı Qocayev

# "Mediada islahatlara doğru"

MEDİA-nın icraçı direktoru "Media haqqında" qanunun əsas məqsədini açıqlayıb

Dünen Medianın İnkışafı Agentliyinin və "ADA" Universitetinin İxtisasartırma Programlarının birgə təşkilatçılığı ilə "Mediada islahatlara doğru" mövzusunda silsile seminarlara başlanılıb. Birge seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Seminar silsiləsinin açılış mərasimində çıxış edən Medianın İnkışafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Universitetin icraçı prorektoru Fariz İsmayılov və ADA Universitetinin prorektör müavini Aygün Hacıyeva seminarın əhəmiyyətindən danışıblar. Sonra Əhməd İsmayılov tərəfindən media nümayəndələri ilə "Media haqqında" qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda müzakirə aparılıb. Qanun layihəsində yer alan müddəələr barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktin hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır.



**Əhməd İsmayılov vurğulayıb ki,** "Media haqqında" qanun layihəsi Azərbaycan Prezidentinin müvafiq fermanı ilə verilmiş tapşırıqə əsasən müvafiq işçi qrupu tərəfindən hazırlanıb. İcraçı direktor deyib ki, qanunun hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalasdırılmasıdır: "Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəller də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındaki vəziyyətə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audiovisual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrde qeydiyyatdan keçməlidir".

qanun layihəsinin ekspertizasını yekunlaşdırıldıqdan sonra qısa müddət ərzində parlamentə təqdim ediləcək".

**Ə.İsmayılov qeyd edib ki, qanun layihəsinin növbədənəkar, yoxsa payız sessiyasında müzakirəye çıxarılib-çixarılmayacaqı parlamentin İş Planına uyğun olaraq həyata keçiriləcək:** "Biz bu barədə bir söz deyə bilmərik. Çalışırıq ki, qanun layihəsinin tez bir zamanda ekspertizası həyata keçirilib aidiyyəti üzrə Milli Məclisə təqdim olunsun".

İcraçı direktor "Media haqqında" qanun layihəsinin hazırlanmasında əsas məqsədlərdən də söz açıb. O qeyd edib ki, yeni qanunun hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalasdırılmasıdır: "Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəller də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındaki vəziyyətə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audiovisual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrde qeydiyyatdan keçməlidir".

Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünlərək həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında "Əl-Cəzire" və "Haber Global"ın mütəxəssisləri də var.

Aynurə Pənahqızı



**Ərdoğan: "Dağlıq Qarabağda NATO səviyyəsində dəstək verilməsi zəruridır"**

"Dağlıq Qarabağda 30 ildən sonra gec də olsa ədalət bərqərar edildi və bölgədə sülh yenidən bərpa olundu".

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsselde NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

**Ərdoğan deyib ki, regionda münaqişənin yerini rifah və daimi sülh əvəz edib:** "Ölkəmizin sərhədləri kənarında dəstəklədiyimiz bu əməliyyatlara ittifaq tərəfindən də güclü dəstək verilməsinə zəruri hesab edirik".

**Vətən müharibəsində 10 hərbçi itkin düşmüş sayıdır**



Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin iyunun 14-dək olan siyahısını açıqlayıb.

"Şərq"ın xəbərinə görə, siyahıda itkin düşmüş hesab olunan 10 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat qeyd olunub.

## Medianın qarşısına qoyulan tələblər müzakirəyə çıxarıllıb

**Rəşad Məcid:**  
"Bundan sonrakı seminarlara xarici ekspertlər də qatılacaq"

**Aydın Quliyev:**  
"Agentliyin və ADA-nın birgə hazırladığı bu tədbirdə öyrənilməsi çox məsələ var"



Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünlərək həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında "Əl-Cəzire" və "Haber Global"ın mütəxəssisləri də var.

**Tədbirin önemindən**  
"Şərq"ə danışan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid əvvəlcə bir qədər pessimist yanaşlığını etiraf etərəf, məlum seminarın ona çox xoş təsir bağışladığını deyib. Baş redaktor vurğulayıb ki, Əhməd İsmayılov media haqqında qanun layihəsi ilə bağlı məlumat verdi və layihə ətrafında müzakirələr aparıldı: "ADA-nın əməkdaşı Şəfəq xanımın media haqqında məruzələri də xoş ovqat yaratdı, yaxşı polemikalar

quruldu. Seminarlarda davamlı şəkilde iştirak etmək niyyətin dəyərmə. Bundan sonrakı seminarlara xarici ekspertlər də qatılacaq. Mətbuatın müxtəlif problemləri, informasiya texnologiyalarının inkişafı sahəsində medianın qarşısına qoyulan tələblər müzakirə olunacaq. Arzu edirəm ki, reklam bazarının vəziyyəti ilə bağlı da yerli ekspertlər və xarici qonaqlar səviyyəsində müzakirələr aparılsın. Ciddi problemlərimizdən biri reklam bazarının çox məhdud olmasıdır. Bu hal ölkəmizin

inkışafı ilə adekvat deyil. Güman edirəm ki, bununla bağlı müzakirələr aparılacaq. Amma ümumilikdə seminarda aparılan müzakirələr çox xoş oldu. Çox səmərəli ideyadır. Təşkilatçılar öz təşəkkürümüzü bildirirəm".

**"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydin Quliyev də "Şərq"ə bildirib ki, seminarda iki məsələ haqqında müzakirələr gedib.** Baş redaktor vurğulayıb ki, seminarda media haqqında qanun layihəsinin müəyyən detalları da müzakirə olunub: "Hələlik geniş açıqlan-

mır, cünki layihə şəklindədir. Milli Məclisin müzakirəsinə təqdim olunmayıb. Digər məsələ isə əməkdaşlığın media sisteminde informasiyaların elde olunması, müxtəlif media seqmentlərinin informasiya məkanında rolü ilə bağlı idi. ADA əməkdaşlarının məruzəsi ətrafinda bu istiqamətdə müzakirələr aparıldı. Nə qədər geniş təcrübə sahibi olşa da, media və informasiya elə bir sistemdir ki, orada peşəkarlığın, yaradıcılığın və media meneceriyyinin həddi-hüdudu yoxdur. Aşağı həddi olmadığı

kimi yuxarı həddi də yoxdur. Sözsüz ki, Agentliyin və ADA-nın birgə hazırladığı bu tədbirdə öyrəniləsi və öyrənilməsi çox məsələ var. Seminarda iştirak edənlərin böyük təcrübə sahibləri olduğunu nəzərə alsaq, media rəhbərlərinin özlərinin də öyrənə biləcəyi məqamlar çoxdur. Digər tərəfdən seminarda müxtəlif beynəlxalq media qurumlarının nümayəndələri də iştirak edirlər. Bu da təcrübə mübadiləsi üçün çox yaxşı məkandır. Yəqin ki, bu imkandan geniş istifadə olunacaq. Əhəmiyyətli bir tədbirdir. Azərbaycanda media seqmentlərinin sayca çoxalması, növlərinin inkişaf etməsi, media subyektlərinin şaxələnməsi bu cür tədbirlərin keçirilməsini vacib edir. İstər Medianın İnkışaf Agentliyi, istərsə də ADA müasir elm və texnologiyaların tətbiq olunmasına təşəbbüskar qurumlar kimi çıxış edirlər. Çap mediasının və reklam bazarının inkişaf etdirilməsi istiqamətdə seminarlardakı müzakirələrin böyük əhəmiyyəti var. Çox yaxşı bir haldır ki, orada məruzələrin hamısında çap mediasının cəmiyyətimizdə mövcud olmasına və inkişafına ciddi ehtiyac olduğu birmənalı şəkildə vurğulandı".

**İsmayılov Qocayev**

# Koçaryan “köhnə mahnılar” oxuyur

Ermenistanın keçmiş prezidenti, hazırda seçkilərə “Ermenistan” (Hayastan) bloku ilə qatılan Robert Koçaryan seçicilərinə ağılaşırmaz ve revanşist vədlər vermekdə davam edir.

Koçaryan Hadrutu yenidən “qaytaracağı”na böyük ölçüdə ümidi etdiyini bildirib. Eks-prezident Dilicanda seçicilərlə görüşdə iddia edib ki, Şuşanın da “qayıdağına” “qismen” inanır. Onun argumenti isə belədir: - keçmiş və 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilən Dağılıq Qarabağ Muxtar Vilayətinin “sərhədi”nin bərpası ilə bu, mümkündür. Koçaryan deyib ki, bu proses iki il vaxt ala bilər: “Ancaq belə bir ciddi danışıqlar üçün müttəfiqlərə əlaqələri bərpə etmək lazımdır. Bunun ardınca siz görəcəksiniz ki, bu məsələnin həlli mümkündür. Bu məsələni məndən yaxşı heç kim həll edə bilmez”. O, Rusiyadakı erməni biznesmenlərle danışıqlar apardığıni, ermənilərin Qarabağa köçürülməsi üçün tikinti işləri görəcəyini də vədib. Bildirib ki, bu işe “Hayastan” fondundan 100 milyon dollar ayrıla və kəndlər böyüdülə, çoxsaylı evlər tikilə bilər. Göründüyü kimi, Koçaryan revanşist iddiaları seçkiyə girib və yenə də xalqı uğuruma aparan vədlər verməklə məşğuldur. İşğalı davam etdirməyə çalışın sabiq prezident yeni reallıqları qəbul etməməklə faktiki olaraq Ermənistən bir dövlət kimi varlığını artıq sual altına alır. Çünkü bu işgalçi ünsür



**“Hər namızəd seçkidə səs almaq üçün ağılna gələn bəyanatı verir: “Koçaryanın çıxışı revanşizmdir”**

hələ də Türkiyənin artıq regionda olduğunu, Azərbaycanın Qafqazın ən qüdrətli dövlətinə çevriləyini və Rusiyanın Putinin simasında Bakı ilə ciddi müttəfiqlik əlaqələrinə malik olduğunu dərk etmir.

**Koçaryanın sərsəmləməsini “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırıcılar Mərkəzinin eksperti Samir Hümbətov** deyib ki, Ermənistanda vəziyyət idarəedilməz hala gəlib. Ekspertin sözlerine görə, hər namızəd seçkidə səs almaq üçün ağılna gələn bəyanatı verir: “Koçaryanın çıxışı revanşizmdir. Maraqlı burasındadır ki, həmin Robert Koçaryan Moskvaya səfər edən zaman Kremlə yaxınlığı ilə tanınan Poznerə müsahibə verərən bildirmişdi ki, “Ermənistanda ağılı başında olan kimse revanş haqqında düşünməməlidir”. Görünən indi düşüncəsinə dəyişməkdə əsas məqsəd kimlərinə dəstəyini eldə etmək və seçkidə daha çox səs almaqdır. Qişa zaman ərzində Koçaryanın bir-birinə zidd beyanatlar vermesinin

“Əslində erməni cəmiyyəti buna inanacaq toplumdur, ancaq ortada Rusiya faktoru var”

arxasında iki məsələ dayanır. Birincisi, Ermənistən və ermənilər çetin vəziyyətə düşən kimi yalvarıb-imdad diləyirlər, bir az sərbəst olan kimi isə bu cür sərsəm bəyanat verirlər. İkincisi isə vasitəçi funksiyasını zorla öz üzərinə götürən Rusiya ilə imzalanmış müqavilənin hüquqi əsasları tez məhv olur. Yeni Rusiya ilə imzalanmış müqavilə ya Rusiya-nın öz maraqlarına uyğun işləyir, ya da heç işləmir.

Odur ki, Azərbaycan son dərəcə ehtiyatlı addım atarsa, daha yaxşı olar”.

**Siyasi şərhçi Rusif Məmmədsoy da vurgulayıb ki, seçkilərə az müd-dət qaldığı üçün populist çıxışlar daha da artacaq:** “Koçaryan çok gözəl anlayır ki, sorğular onu yanlışda bilər. Hətta son sorğu göstərdi ki, Paşinyan yenidən öne keçib. Bu mənəda Robert köhnəlmış ideyalarını cəmiyyətə təqdim etmək istəyir. Əslində erməni cəmiyyəti buna inanacaq toplumdur, ancaq ortada Rusiya faktoru var. Bundan əlavə Paşinyan yaxın günlərdə belə bir açıqlama verdi ki, “biz daha önce də minalanmış ərazilərin xəritəsini Sergey Lavrova təhvil vermişik”. Bu da iki tərəfi düşündür ki, deməli, təxribatda maraqlı tərəflər var. Ölkədə xaos olacağı, hətta vətəndaş müharibəsinin olacağı şübhəsizdir desək, yanılmarıq. Çünkü seçkilərdən sonra hansı tərəfin qalib olmasından asılı olmayıraq, kütłəvi həbslər başlayacaq. Paşinyan bunun anonsunu artıq verib. İstənilən halda hər cür təxribata, məkrli plana biz də hazırlımlıyalıq”.

İsmayıllı Qocayev



## Qərb boy göstərdi

Rusiya regiondakı proseslərlə ayaqlaşa bilmir

“Qərbin Cənubi Qafqazda fəalllaşması hiss olunur. Son olaraq ABŞ dövlət katibinin Bakıya səfəri, ardınca mina xəritəsinin verilməsi bunun göstəricisidir”.

Bu barədə araşdırmaçı-jurnalist, siyasi şərhçi Kənan Rövşənoğlu deyib. Ekspert bildirib ki, çox güman ki, təşəbbüsü elə almaq istiqamətində cəhdərə davam edəcək: “Ən maraqlısı isə Rusiyanın mövqeyidir. Hiss olunur ki, Rusiya proseslə ayaqlaşa bilmir. Paşinyanın mina xəritələrini Rusiyaya verməsi ilə bağlı açıqlaması “İsgəndər” rakətləri ilə bağlı qışda verdiyi açıqlama kimi Rusiyaya zərbədir. Moskva isə helelik bütün cəhdini Paşinyanı uduzdurmaq, ən azından seçkidən zəif çıxartmaq üçün “xərcləyir”. Əgər bazar günü Paşinyan qalib gəlse, Rusiya üçün ciddi mövqə itkisi olacaq. Çünkü açıq-əşkar görünən odur ki, mühərribədən sonrakı dövrde Moskva bütün gücünü daha çox Ermənistəni əlinde saxlamaq üçün xərcədi, Azərbaycanı qazanmaq üçün faktiki olaraq heç bir cəhd etmədi. Sülhmeramlıların fealiyyəti, “İsgəndər” rakətləri qalmaqla Rusiyanın Azərbaycan ictimai rayında mövqeyini daha da zəiflətdi. Halbuki, mühərribədən sonra tərəfsizliyini qorumaq və Azərbaycanda nüfuzunu artırmaq imkanı vardi. Ötən 7-8 ay ərzində Moskva ədalətli arbitr kimi yox, iki dava edənlərdən birinin “ağsaqqalı” kimi çıxış etdi. Yeni Türkiyə Azərbaycanın, Rusiya da Ermənistən himayəcisi rolunu oynadı. İndi isə Qərb meydana gəlib və aradakı yaranmış boşluğu özü doldurmağa çalışır”.

**Jurnalist vurgulayıb ki, Moskvanın Minsk qrupunu diriltmək cəhdini onun üçün risklidir:** “Moskva bununla Azərbaycan qarşısında məsuliyyətini azaltmaq, cavab-dehliyi beynəlxalq birliyin üzərinə atmağa çalışıdı. Amma Qərbin bu fürsətdən istifadə edə bileyəri riskini tam qıymətləndirmədi. Qərb fürsətdən istifadə edərək yaranmış boşluğa daxil olur. Cənubi Qafqazda çox mürekkeb diplomatik oyun gedir. Helelik Azərbaycan oyunu pis oynamır. Ciddi siyasi təcrübəsi olan ölkələrlə qarşı-qarşıya olsaq da, Bakının diplomatik gedisliyi effektivdir”.

İsmayıllı

# Qarabağda minalar daha çox “Ohanyan xətti” boyunca basdırılıb

**“Vətən müharibəsi başa çatandan sonra bu artıq görüntülü faktlarla sübut olunub”**



“xətti” boyunca basdırılıb. Bu da Ağdamı, Tərtərələ Cəbrayılın müəyyən hissəsini, həm də Füzuli rayonunu ehətə edir. Bəs bu xəttin hansı özəllikləri var?

**Sualımızı cavablandırıran hərbi-ekspert Ədalət Verdiyev “Şərq”ə açıqlamasında bildirib ki, Qarabağda minaların daha çox “Ohanyan xətti” boyunca basdırılması dəfələrlə səsləndirilib. Ekspert qeyd edib ki, Vətən müharibəsi başa çatandan sonra bu artıq görüntülü faktlarla sübut olunub:** “Həmin “Ohanyan səddi” texminən 10-a yaxın keçilməz elementlərdən ibarətdir. Onlar

dan bir neçəsi məhz minalanmış ərazilərdir. Məsələn, orada ilk önce zirehli texnikalara qarşı tank əleyhine minalar və piyada əleyhine keçilməz minali sahə-

lər mövcuddur. Qeyd edim ki, həmin xətt ələ keçirilmiş mövqələrin saxlanması, rəqibin qarşısının alınması üçün kompleks şəkildə qurulmuş güclü manə-

dir. Burada düşmən piyada əleyhinə minali sahəni “himayə etmək” məqsədilə tank əleyhinə mina sahəsi yaratmışdır. Üzəri və araları lent formalı məftillərlə hörülmüş bir neçə cərgə dəmir direklər basdırılmışdır ki, onların da burada qarşısı minalar sahəsi olub. Sonra yenə piyada əleyhinə mina sahəsi, sonra yenə tank əleyhinə mina sahəsi, sonra məftil maneələri, sonra tank əleyhinə xəndəklər və s. mövcuddur”.

**Hərbi ekspert qeyd edib ki, minaların çoxunun da bu ərazidə basdırılması normal bir haldır:** “Çünki minali sahələr hücuma keçəcək qüvvələrin hücumlarına imkan vermir. Bu mümkün olmadıqda isə heç olmasa minali sahələrdə ona maksimum zərər yetirmək məqsədi daşıyır. “Ohanyan xətti”ndə minaların daha çox basdırılması yuxarıda sadaladığım səbəblərə bağlıdır”.

Aynurə Pənahqızı

# Verilən mina xəritəsi saxta ola bilməz



Turab Rzayev: "Çünki qısa müddətdə bunu hazırlamaq asan deyil, bir neçə şəxsin imzası lazımdır"

qoyub. Ya da yene riyakarlıq edir. Hər halda xəritənin sehih olmasına dair müxtəlif iddialar da səslənir.

*Siyasi analitik Turab Rzayev tərəflər arasındaki razılıq barədə "Şərq"in suallarını cavablandırıb:*

- Söyügedən anlaşmanın necə qiymətləndirisi-niz?

- Düşünürəm ki, məqsədə uyğundur. Hər halda terrorçular üçün əlavə xərc çəkmək bize lazım deyil. Onları ya həbs etməli, ya maraqlarımızın çərçivəsində qaytarmalıyıq. Əlbette, həzirdə ən esas məsələlərdən biri mehz minalı

ərazilərin xəritəsinin verilməsidir. Bu, mülki əhalimizin təhlükəsizliyinin təmin olunması deməkdir.

- Bəs xəritə saxta olsa?

- Sənədə uyğun bir neçə minanın yeri müyyənəşdirildikdən sonra bundan əmin ola bilərik. Dediyiniz ehtimala inanmırıam. Çünkü saxta xəritə hazırlanmaq özü de asan iş deyil. Bir neçə şəx-

sin imzası lazımdır. Dediym kimi, belə tez vaxtda saxta xəritə tərtib olunması ağlabatan deyil. Bunu əvvəldən etməli idilər. Xəritə sehih olmazsa, onda növbəti addımlarımızı da buna uyğun atacaq. Ağdam, Füzuli və digər yerlərdəki minalı ərazilərin xəritəsi ermənilərdə dəqiq var. Lakin bəzi ərazilərdən, o cümlədən Hadruttan tələm-tələsik çıxdıqlarına görə, ola bilsin, oradakı minalar qeyd etməyi unudublar.

- Bəs necə əmin ola bilərik ki, həmin xəritədə, həqiqətən, deyildiyi qədər, yəni 97 min minanın yeri göstərilib?

- Əlbette, deyildiyindən daha az ola bilər. Amma bu, bizi narahat etməməlidir. Əslində mina nə qədər az olarsa, o qədər yaxşıdır. Çünkü təmizləmək daha az vaxt alacaq.

- Digər əsirləri nəyin əvəzində qaytarı bilərik?

- İlk növbədə mehz minalı ərazilərin xəritəsi qarşılığında. Həmçinin sərhəd delimitasiyası, Zəngəzur dəhlinin açılması ve digər məsələlərdə ermənilərin haqsız mövqelərindən əl çəkmələri üçün elimizdəki "kozır"dan yararlana bilərik.

Kənan Novruzov

Öldə edilmiş razılığa əsasən, bir neçə gün əvvəl 15 nəfər erməni terrorcu düşmənə qaytarılıb. Bunun əvəzində isə Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhine minanı özündə əks etdirən xəritələr Azərbaycana verilib.

Bu, onu deməyə əsas verir ki, rəsmi İravan, Nəhayət, revanşist niyyətini yere

## "Dövlət başçımız kabinet adamı deyil"

Prezident işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərini şəxsi nəzarətində saxlayır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonda səfərdərlər. Ölkə başçısı və birinci vitse-prezident Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedisi ilə tanış olublar. Prezidentə hava limanında görülən işlər barədə məlumat verilib.

Dövlət başçısı Zəfər yolu üzərində inşa edilən körpüdə görülen işlərlə tanış olub. Ali Baş Komandan həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.

Prezidentin azad edilmiş ərazilərimizdəki bütün səfərlərinin vacib olduğunu deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov "Şərq"ə bildirib ki, ölkə başçısı bütün infrastruktur layihələri ilə şəxşən tanış olur: "Ali Baş Komandan azad olunan ərazilərdə müvafiq işlərin görülməsi üçün tapşırıqlar verib. Belə səfərlərin olması onu göstərir ki, dövlət başçımız kabinet adamı deyil. O, vətəndaşların yanındadır, qoyulan tapşırıqların icrası ilə dərindən maraqlanır, hansısa işi görən fehlələrlə görüşür. Ölkə başçısı belə səfərlər zamanı hərbi məsələləri də nəzərdən keçirir. Eyni zamanda müyyən təhlükəsizlik tədbirlərinin görülməsi üçün davamlı olaraq yeni göstərişlər verir. Ümumiyyətlə, Prezidentimiz daha çox işğaldan azad edilmiş ərazilərdə olub, nəinki paytaxtda. Bu onun iş prinsipidir. Düşünürəm ki, həmin iş prinsipi digər rəhbərlərə, məmər və nazirlərə örnek olar. Yeni rəhbər bir şəxs harada olmalı, hansı işləri görməlidir".

Ş.Ramaldanov qeyd edib ki, torpaqlarımızı düşməndən azad etmək və ölkə başçısı çalışır ki, həmin ərazilərdə vətəndaşlarımızın nəfəsinə yaşıtsın: "Cənab Prezident harada önemli bir məsələ varsa, orada olur. Onun Füzuliya səfəri de bir çox problemin yerində həlli və lazmılı tapşırıqların verilməsini sürtənləndirir. Azad olunan ərazilərimizə gələn xarici səfir və diplomatlar çıxışlarında bildirir ki, biz bu ərazilərə birinci dəfə gelmirik. Lakin ilk dəfə ilə indiki arasında böyük fərq görürük. Həmin dəyişikliklər ilk növbədə Prezidentin rəhbərliyi altında çalışan dövlət qurumlarının işidir. Mina sahələrinin təmizlənməsi kimi mövzular isə kompleks məsələlərdir, Prezident onların hamısını Bakıda oturub kabinetdən idarə etmək yerinə, zamanında önemli tapşırıqlar verir".

Yeganə Bayramova

## Türk qatarı sürətlə Şərqə doğru irəliləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş başa tutub. Tərəflər iki ölkənin NATO-dakı strateji müttəfiqliliklərini, Liviya və Suriyadakı ortaq fəaliyyətləri müzakirə ediblər.

Tərəflər eyni zamanda Qarabağ və "radikal islamçılıqla" mübarizə məsələlərini də müzakirə ediblər.

Məlum görüşü "Şərq"ə şərh edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyevin fikrincə, Ərdoğan Makronla görüşündə Azərbaycanın maraqlarını qoruyub: "Hətta əminəm ki, o, Azərbaycanın marağını Prezident İlham Əliyev qədər düşünür. Fransa-Türkiyə arasında münəsibətlər Makron prezident olandan sonra daha da gərginləşib. Ümumiyyətlə, fransızlar tarixən Yaxın və Orta Şərqi siyasetində Türkiyəni görmək istəməyiblər. Bu gün də belədir. Ona görə də onlar türklərə xoş münasibət sərgiləmirlər.

Fransa bir dövlət kimi tarixən ermənipərəst olub, amma sonradan bəlli oldu ki, Makronun özü də yarı ermənidir. Onun nəslinin Türkiyəyə olan nifrətinin arxasında bu dayanır.

Makron nə qədər təhsil alsa



"Makron siyasetdə Ərdoğanla müqayisədə küçə siyasetçisidir"

da, erməni xisəltini gizlədə bilmir. Nəzərəalsaq ki, tarixən Fransa Avropanın siyasi idarəetmələr mərkəzi statusunda çıxış edib. Bu gün də həmin statusdan həm Amerika, həm də Qərb yararlanmağa çalışır".

C.Nuriyev qeyd edib ki, Ərdoğan Fransanın Əlçəzairde soyqırımı törfətiini gündəmə getirib: "Bu məsələ də təsadüfi deyil. Liviya ile bağlı Fransanın problemləri var. Çünkü Fransanın keçmiş prezidenti Nikola Sarkozinin vaxtında Qəddafi Fransa prezidentinin seckilərinə 50 milyon avro pul vermişdi. Bu mövzu gündəmə çıxdı və Sarkozy məsə-

lə böyüməsin deyə Qərbin maraqlarına uyğun olaraq Liviya hückum etdi. Amma Türkiye tək Qərbi yox, həm də Rusiyani siyasi cəhətdən yerində otuzdurdu. Türkəyin güclənməsi ister-istəməz tək Fransanı yox, bir çox Qərb dövlətləri narahat edir. Makron da çalışır ki, növbəti dəfə seçilək üçün özüne siyasi xallar yığışın. Ona görə də Ərdoğanla danışığında bir çox məsələyə toxunmasının səbəbi budur. Lakin Makron siyasetdə Ərdoğanla müqayisədə küçə siyasetçisidir. O, başa düşməlidir ki, artıq türk qatarı çox sürətlə Şərqə doğru irəlileyir".

Yeganə Bayramova



## Azərbaycan əhalisinin sayı açıqlanıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 13945 nəfər və ya 0,14 faiz artaraq 2021-ci il may ayının 1-i vəziyyətinə 10133078 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumatə görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlardır.

## Vətən müharibəsində 2904 nəfər şəhidimiz var

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.

"Şərq"ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumatə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 14-dək dəfn edilən 2904 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat teqdim olunur.

Allah bütün şəhidlərimizə rəhmet eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

# Səfərin marsrutu diqqət çəkir

Ərdoğanın Şuşa səfərindən sonra ciddi proseslər baş verəcək



Türkiyə Prezidenti Recep Tayyib Ərdoğanın Azərbaycan səfərinin programı bəllidir. Türkiyə Prezidenti Recep Tayyib Ərdoğan iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Burada prezidentlər arasında təkbi tek ve nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçiriləcək. Recep Tayyib Ərdoğan və İlham Əliyev görüşlərdən sonra Şuşa başda olmaqla Qarabağın yenidənqurma və inşası layihələri üçün sazişlərə imza atacaq. Türkiyə Pre-

denti iyunun 16-da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək, Milli Məclisə xitab edəcək.

Türkiyə lideri həmçinin Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiye-Uels qarşılaşmasını da Azərbaycan Prezidenti İlham Əliyevle birlikdə tribunadan izleyəcək.

**Siyasi analistik Asif Nərimanlı səfər barədə proqnozlarını "Şərq"la bələşüb:** "Əvvələ, onu deym ki, müqavilənin məhz Şuşada imzalanması mühüm siyasi mesajdır. Hərbi əməkdaşlığın inkişafı ilə bağlı yeni sənədlər qüvvəyə

mine bilər. Həmçinin Şuşada konsulluğun açılması barədə razılığın əldə olunması da istisna deyil.

Bu, Şuşanın təhlükəsizliyi baxımından vacibdir. Səfərin marsrutu da diqqət çəkir. İstisna deyil ki, Füzuli aeropportun birgə istifadəsinə dair anlaşma olsun. Həmin hava limanı həm iqtisadi, həm də hərbi cəhətdən əhəmiyyətlidir. Hər halda Ərdoğanın səfəri təkçə Qarabağ yox, bütün region üçün əhəmiyyətlidir".

**A.Nərimanlı səfərin siyasi mesajıdan da danışib:** "Bu, Xankəndidə funkisiyalarından kənar fəaliyyətlə məşğul sülhməramlılara ismarıcıdır. Türkiyə Qarabağdakı mövcudluğunu göstərir. Ankarada eyni zamanda Rusiya ilə yanaşı, münaqişənin bitdiyi ilə razılaşmayan, bölgəyə gəlmək istəyen Qərbe, o cümlədən Fransaya mesaj verir, Azərbaycanın yanında olduğunu göstərir. Ərdoğanın səfərindən ve Ermənistandakı seckilərdən sonra Qarabağda bizim xeyrimizə çox ciddi proseslər baş verə bilər. İstisna deyil ki, Türkiyə ilə Rusiya arasında erməni qoşunlarının regiondan çıxarılması barədə razılıq əldə olunsun. Həbələ Türkiyə ilə Rusiya kommunikasiyaların açılması prosesinde iştirak etməyə çalışıyan Qərbin bu adımlının qarşısını almağa çalışırlar".

Kənan Novruzov



## AVRO-2020: Türkiyə millisi Bakıya gəlib

Futbol üzrə Türkiyə millisi Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, AVRO-2020-də mübarizə aparan qardaş ölkə təmsilçisi dünən paytaxtımıza gəlib.

A qrupunda mübarizə aparan "ay-ulduzlar" Romada İtaliyaya 0:3 hesabı ilə ududzuqqdan sonra Azərbaycana səfər edib. Bakı vaxtı ilə 14:00-da Romanın çıxan Şenol Günəşin komandası texminən 5 saatlıq uçuşdan sonra ölkəmizə çatıb. Qrupdakı son iki görüşüne Bakıda hazırlanacaq qoşun ölkə təmsilcisinin futbolçu və məşqçi heyəti ilə yanaşı TFF rəsmiləri də Azərbaycana gəliblər.

*Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.*

## Azərbaycanda Rusiya helikopterlərinin servis mərkəzi açılacaq



"Azərbaycan-Rusiya helikopter servis mərkəzinin bu ilin sonuna dək açılması nəzərdə tutulur".

Bunu "Report" a müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri

Mixail Boçarnikov bildirib.

"İndiyədək Azərbaycan prezidentinin iştirakı ilə Hacıqabul Sənaye Məhəlləsində "GAZ" avtomobilinin yığıldığı müəssisənin açılışı həyata keçirilib. Ümidvarıq ki, birge səyərlərimizle yaradılan helikopter servisi mərkəzi də bu ilin sonuna dək açılacaq", - diplomat vurğulayıb.

## Paşinyanın tərəfdarları ilə partiyasının üzvləri arasında dava olub



Ermənistən baş naziri vəzifəsinə icra edən Nikol Paşinyanın tərəfdarlarının Yerevanın Malatiya-Sebastiya rayonundakı yü-

rüşü zamanı əlbəyaxa dava olub.

Bu barədə "Report" Ermənistən mətbuatına istinadən xəbər verir.

Dava Paşinyanın tərəfdarları ilə "Çiçəklənən Ermənistən" partiyasının qərargahının əməkdaşları arasında olub. Qeyd edilir ki, hər şey mübahisə ilə başlayıb, tərəflər sonra yumruq davasına çıxıblar. Qarışdırma polis əməkdaşları müdafiə etməli olublar. Onlar dava iştirakçılarını ayıriblər.

## Başqa yolları qalmayıb

*Düşmən müəyyən olunmuş qayda və qrafikdən kənara çıxa bilməyəcək*



**"Ermənistən davamlı olaraq digər ərazilərimizin mina xəritələrini təhvil verməyə borcludur və məcburdur"**

türklərə bağışladı.

Erməni müxalifətinin yanaşmasını "Şərq"ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Ağdam şəhərinin minalanmış ərazilərinin xəritəsinin Azərbaycan tərəfinə verilməsi hüquq məsələdir. Politoloq vurğulayıb ki, Ermənistən resmi olaraq uduzan tərəfdir və Azərbaycanın diktəsi altında işğal olunmuş ərazilərin bir hissəsini müqavimət göstərmədən tərk edib: "Ermənistən davamlı olaraq digər ərazilərimizin mina xəritələrini təhvil verməyə borcludur və məcburdur. Paşinyana müxalif qüvvələrin prosesdən yararlanaraq ona qarşı secki kampaniyasında istifadə etmələri populizmdən başqa bir şey deyil.

Ermənistən hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, sonrakı proseslərdə öhdəliklərin yerinə yetirilməsində müəyyən olunmuş qayda və qrafikdən kənara çıxa bilməyəcək. Keçmiş prezident və hərbi cani Robert Koçaryan hakimiyyətə gəldiyi təqdirdə 2 il müddətində Ermənistən ordusunu yenidən bərpa edəcəyini, Şuşa və Hadrutu işğal edəcəyini deyir. Əslində bu absurd iddia olsa da, hər halda bizim üçün mesaj xarakteri də daşıyır".

*Siyasi şərhçi bəyan edib ki, Azərbaycan Ordusu hər zaman ayıq-sayıqlığını qorumağıdır. "Bu günlərdə Almanıyanın tanınmış ekspertlərinin Azərbaycan ordusunun texniki təchizatının Almanıdan yüksək olduğu fikri bizdə qurur hiss yaratısa da, hərbi üstünlüyüümüzü daim qoruyub saxlamalıyq. Ermənistən təhdidini və revanşist mesajlarını da diqqətdə saxlamalıyq. Çünkü Ermənistən heç də bütün siyasi qüvvələr normal qonşuluq siyasetini, regional əməkdaşlığı dəstəkləmirlər. Müəyyən kəsim hələ də düşməncilik və nifrat hissi ilə hərəket edir".*

Ismayıllı Qocayev



# Soydaşlarımız Vətənə gələ bilmirlər

**Ölkəyə giriş-çixış  
sadələşdirilməlidir**

Vaksinasiya prosesinin sürətlənməsi, karantin qaydalarına edilən yumasılmalar hava məkanının açılmasına da müsbət təsir etdi. Türkiye və Rusiya vətəndaşlarının hava yolu ilə ölkəyə giriş-çixışına tətbiq edilən məhdudiyyətlər artıq aradan qaldırılıb. Bununla bağlı Dövlət Məqrasiya Xidmətinin reisi Vüsal Hüseynovun açıqlaması var.

DMX rəisi qeyd edir ki, hava yolu ilə giriş-çixış üçün yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu (tam peyvənd olunmasını və ya sağalaraq immunitete malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsi, yaşı 18-dən aşağı olan şəxslərdən isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb olunur.

Xidmət rəisi vurğulayıb ki, quru yolu ilə ölkəyə giriş-çixışa olan məhdudiyyətlər aradan qaldırılmışlığı üçün ölkə ərazisində müvəqqəti olma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur.

Pandemiya bitmədiyindən yoluxma tehlikəsi nəzərə alınaraq hansısa şəhərlərin tətbiqi, sənədlərin tələb olunması təbii qarşılanmalıdır. Lakin məsələ hava yolu ilə ölkəyə gələn azyaşlılardan da koronavirus testinin tələb olunmasıdır. Melumdur ki, azyaşlıların peyvənd olunması Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri -nə daxil deyil. Peypəndləməde ancaq 18 yaşdan yuxarı vətəndaşlar iştirak edir. Uşaqların başqasını yoluxdurma riski də hələ tam müyyənleşmeyib. Bele olduğu təqdirdə uşaqlarla bağlı uçuşdan 72 saat əvvəl COVID-19

testinin neqativ nəticəsinin qeyd edildiyi sənədin tələb olunması nə dərəcədə doğrudur? Bele bir tələb əhali üçün əlavə problem yaradacaq. Ölkəyə gələn vətəndaşlardan hava limanında müxtəlif sənədlərin tələb olunması da insanları səfər fikrindən döndürməyə yetərilir. Müasir insan sənədlərlə "uğraşmağı" sevmir. Bele olan haldə tələbələr ölkəyə gələn əcnəbilerin sayına da mənfi təsir göstərə, o cümlədən turizm potensialını zərbə altında qoya bilər. Bir de ki, peyvənd olunmuş şəxs təkər yoluxa bilirsə, deməli, başqasını da yoluxdurma ehtimalı var. O zaman bu sə-

nədlər niyə tələb olunur?

AZAL-in sabiq prezidenti Ədalət Əliyev "Şərq"ə açıqlamasında Türkiyə və Rusiya vətəndaşlarının hava yoluya ölkəyə giriş-çixışın açılmasından danışarkən bir məqama diqqət çəkdi:

- Nəzerdən qaçırılmamalıq ki, "Türkiyə və Rusiya vətəndaşları" deyiləndə, ilk növbədə bu ölkələrdə yaşayış işleyən soydaşlarımızdan səhəbə gedir. Bəli, bu ölkələrdən turistlər də gəlir

aparılması üçün kiçik laboratoriya təşkil etmək olar. Bunun üçün balaca bir otaq və hər 8 saatdan bir növbəsi dəyişəcək tibbi personal lazımdır. Hava limanına giriş edənlərdən oradaca, yerində analiz götürülsün, qısa müdəddə cavabı verilsin. Başqa sənədlərə ehtiyac da qalması. İnsanlara əlavə problem yaratmaq lazımdır; bu sənəd olsun, o biri sənəd olsun. Koronavirusla bağlı bir sənəd yetərlidir. Bilirsiz, problem ona görə yaranır ki, ölkəyə giriş-çixış məsələlərinin tənzimlənməsində iştirak edən 3 qurum - Dövlət Məqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və polis əlaqəli çalışımlar, hərəsi bir qayda tətbiq edir. Bununla hava limanının işini da çətinləşdirirlər. Hava limanı da öz şərtlərini irəli sürür.

Nəticədə insanlar inciyir, yorulurlar. Narazı qalırlar.

Qeyd edək ki, Avropa Komissiyasının Avropa İttifaqı ölkələrində rəqəmsal koronavirus sertifikatlarının tətbiqinə dair təqdim etdiyi qanun layihəsində üç məlumat öz əksini tapması göstərir: COVID-19 infeksiyasına qarşı peyvəndin vurulması, koronavirus testinin mənfi nəticələri, həmçinin xəstelikdən sağalma ve immunitetin mövcudluğu.

## Hava limanında nə qədər insanlar incidilir, əsəblər tarıma çəkilir

Azərbaycana. Lakin hava məkanının açılması ilk növbədə bu ölkələrin ərazisində yaşayan soydaşlarımızı sevindirir. Çünkü pandemiya elan olunandan sərhədlər bağlandı, soydaşlarımız Vətəni, doğmalarını ziyarət edə bilmədi. Azərbaycanda görün nə qədər Gürcüstənla qohumluq əlaqəsi olan vətəndaşımız var. Kimisinin anası, atası, bacısı-qardaşı, yaxın qohum-əqrebatı tarixi türk torpaqlarında yaşayır. Əlbətə, onlar üçün çətin oldu, pandemiya dövrü. Eləcə də Rusiyada yaşayan, işləyen soydaşlarımız Vətəne gələ bilmirdilər. İndi belə imkan yaranırsa, insanları sənədlərlə incitmək lazımdır. Birinci, mən təklif edirəm ki, Gürcüstənda və Rusiyada yaşayan soydaşlarımıza ikili vətəndaşlıq verilsin. Dünyada belə təcrübələr var. Nəinki 2-li, hətta 3-li vətəndaşlıq da verilir.

Bədnəm qonşularımız az qalırlar Şimal Buzlu Okeanında da bir erməni "tapıb" ona vətəndaşlıq versinler. Dünyanın harasında bir azərbaycanlı yaşayır, ona Azərbaycan vətəndaşlığı verilməli və ölkəyə giriş-çixışı sadələşdirilməlidir. Qaldı ki, "COVID" pasportu, koronavirus testinin tələb olunmasına, hər nə qədər bunlar hazırlı pandemiya şəraitində vacib görünse də, yənə də müyyən sadələşmələr aparmaq olar. Məsələn, hava limanında tibbi məntəqə var. Pilotlar, personal orada fasiləsiz tibbi müayinədən keçir. Həmin tibbi məntəqəsində koronavirus testinin

Avropa Parlamenti həmçinin, Avropa İttifaqı və Şengen ölkələri arasında səyahət etməyi asanlaşdırmaq üçün hazırlanmış COVID sertifikatlarının tətbiq edilməsini təsdiqləyib. Burada Avropa İttifaqında təsdiqlənmiş vaksinlərdən - "BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson"dan söhbət gedir. Rusiyadan "Sputnik V" və Çin istehsalı olan "CoronaVac" peyvəndləri isə hələ ki, həmin siyahıda yoxdur. Bildirilir ki, üçüncü ölkələr tərəfindən verilmiş sertifikatların Avropa sertifikatları meyarlarına cavab verdikləri təqdirdə tanınması da təmin ediləcək.

Azərbaycanda da əhaliye əsasən sonuncu vaksinlərin tətbiq edildiyini nəzərə alsaq, bu məsələ bir qədər narahatlıq yaradıb. Artıq bununla bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələr gedir. Feysbukda tanınmış səyahət qruplarında "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi tətbiq olunanların Avropaya buraxılmayaqlığı ilə bağlı fikirlər yer alır.

Tibb elmləri doktoru, professor Adil Qeybullə masələyə aydınlıq gətirib. O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sözügedən iki vaksini vurduran şəxslər Avropaya COVID-19 testinin arayışı ilə gedə biləcəklər: "Həzirdə bu 4 vaksin -

"BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" həm Avropa Dərman Agentliyi, həm də Ümumdünya Səhiyyə Təşkilatı reyestirinə daxil edilib. Diger vaksinlərlə bağlı isə araşdırımlar davam edir. Səhəbənən gedir ki, kimə "CoronaVac" və ya "Sputnik V" vurulubsa, onların Avropaya gedisi sadəcə COVID-19 testi verməklə həyata keçiriləcək. Başqa bir diskriminasiyadan söhbət gedə biləməz".

Məlahət Rzayeva

Azərbaycan Respublikasının arasında COVID-19 ilə bağlı son vəziyyət	
<b>Ümumi</b>	<b>Bu gün</b>
Ümumi yoluxanın sayı	25
Ümumi sağalanın sayı	119
Aktiv xəstə sayı	14.06.2021
Ümumi test sayı	5074
Ümumi ölüm sayı	2
KoronaVirus.info	KoronaVirus.info

## Koronavirusdan 2 nəfər vəfat edib

25 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabinetin yanında Operativ Qərar-gahdan "Şərq"ə verilən məlumatə görə, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müyyən edilib, onlardan 328 699 nəfər müalicə olunaraq sağalıb, 4 955 nəfər vəfat edib, aktiv xəstə sayı 1 542 nəfərdir.

*Son sutka ərzində yeni yoluxma hallarının müyyənələşdirilməsi ilə əlaqədar 5074, ötən müddət ərzində isə ümumilikdə 3 627 573 test aparılıb.*

## Azərbaycan-Rusiya sərhədindəki növbə aradan qalxıb



Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb.

Samur Gömrük Postundan APA-nın şimal börosuna verilən məlumatə görə, növbələrlə bağlı artıq vəziyyət stabilşib və sıxlıq aradan qaldırılıb.

*Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhədində yük maşınlarının uzun növbəsi yaranıb. Tranzit və mövsümle əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artırması ilə bağlı 1 500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözlayırdı. Rusiya tərefi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.*

## İyunun 15-də metro fəaliyyətini davam etdirəcək

**İyunun 15-də  
Bakı Metropoliteni  
fəaliyyətini davam etdirəcək**



Bunu Milli Azərbaycan Açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bextiyar Məmmədov deyib. O bildirib ki, 15 iyun - Milli Qurtuluş Günü bayram kimi qeyd edilsə də, həmin gün metro-nun fəaliyyətinin dayandırılması ilə bağlı heç bir qərar olmayıb: "Ümumilikdə iyun ayı ərzində metro stansiyaları hər gün səher saat 06:00-dan 00:00-dək fəaliyyətini davam etdirəcək. Yalnız iyun ayının 16-da Avro-2020 Futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək növbəti oyunu ilə əlaqədar azarkeşlərin vaxtında mənzil başına çatdırılması üçün Bakı metropoliteninin stansiyaları gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək".

# “Hərdən Seyran babaya qulaq assınlar”

## “Allaha çox şükür ki, sözüm düz çıxdı”

Telefon zənginə həmişəki səmimi, özünəməxsus zarafları ile cavab verdi: "za rulyom..." Yarım saatə zəng elə".

Qarışındaki incitməyəcək, küsdürməyəcək tərzdə danışan yazıçı-dramaturq Seyran Səxavətən başqası ola bilər?!

Mənim kimi "başqarışq" jurnalist səhələnkarlığı ucbatından yarım saatı hesablaya bilmədi, o boyda kişi özü təkrar zəng elədi; yəni "nə oldu, demədim yarım saatə zəng elə?"!

Söhbətə körpü saldıq. Yox. Yol desəm, doğru olar. Füzulidən Şuşaya çəkilən yol kimi... Çəkinmədən soruştum:

- **Seyran müəllim, hara gediriniz?**

- İşdən çıxmışdım. Evə gelirdim, Mərdəkana... Yaziçilər Birliyinə getmişdim. Baxdım ki, otağının açarını evdə unutmuşam. Başqa otaqlarda bir az var-gel eləyib qayıtdım...

- **Necəsiniz, kefiniz, əhvaliniz?**

- Yaxşıyam. Hamımız yaxşıyıq. Salamatıq. Dost-aşna hamısı salamatdı.

- **Mərdəkanda havalar necədir?**

- Əladı. Ümumiyyətlə, Mərdəkan əla yerdid. Maşını harda isteyirsən saxlaysısan, bir nəfər demir ki, burda saxlama, orda saxla. Adamları da adamla adam kimi danışırlar. Buralara mın şükür. 10 ildi burdayam. Mərdəkanlı olmuşam daha.

- **Seyran müəllim, siz Füzulidən əl çəkən deyilsiniz...**

- Sözsüz. Əlbettə. Tezliklə minnalar təmizlənsin, gedəcəyik. O vaxt 6 sot torpaq götürmüştüm, daş da tökdürmüştüm, namərdüşmən aman vermədi. Daşları da yiğib aparıblar, yüz faiz.

- **Kəndinizdə 6 sot torpaq almışınız?**

- Yox, şəhərdə - Füzulidə.

- **Niyə ki? Sizin kəndiniz var, həmişə danışırsınız - Yağlıvənd...**

- Hə, elədi. Kənddə evimiz var. Anam şəhəri qızı idı, atamın başını "tovladı", şəhərə köçməyə razı saldı. Füzuli çox gözəldi. O vaxt da gözəl idi, bundan sonra lap gözəl olacaq. Mənim 6 sot torpağım gölün düz qırğındadır. Kağızı əlimdədir, sənədlə-sübütlu torpaqdır. Göl də, nə göl!.. Kəndən göl deyirlər adına. Dağlardan gelən Kəndən çay gölə tökürlür. İstəyirsən balıq tut, istəyirsən "lodka"ya min gəz. Səfali bir yerdi.

- **Qayıdanda o torpaqda ev ti-kəcəksiniz...**

- Belə fikrim var. Görək də.

- **Bəs kənd?**

- Kəndə də gedəcəm. Kəndimiz də çox gözəldi. Bizim kəndən Şuşaya cəmi 40 kilometrdi.

- **Seyran müəllim, taxmin edi-rəm ki, işgaldən azad olunmuş**

ərazilərdə başlanan tikintiləri, abadlıq işlərinən xəberiniz var, izləyirsiniz efirdə...

- Bəli. Bunların hamısı üreyimi açır. Əsas budu ki, Ermənistən "qalib ordu" əfsanəsini xalqın birliyi, Ali Baş Komandanın qətiyyəti, əsgərlərimizin qəhrəmanlığı ilə darmadağın etdik. İller əvvəl efirdə dediyim söz yerini aldı. 10-12 il əvvəl televiziyyada bir verilişde aparıcı çox "o yan bu yan elədi",

di. Ona görə deyirəm ki, bize Qarabağ həm də xalqın birliyi qaytardı. Bu Paşinyanın da rolu az olmadı haal... O ki sərəxən vəziyyətdə Şuşada yallı getdi e, elə bili-rəm, bax, bizim Prezidentin səbrini daşırın o oldu. Heç nə səbəbsiz olmur. Ordumuz güclənmişdi, iqtisadi in-

Seyran Səxavət: “15 diğəni verdik, əvəzində minlərlə insanımızın həyatını sığortaladıq. Nə qədər insan düşə bilərdi o minalara”



Qarabağ haqqında niye yazılır, filan... Dedim ki, bura bax, sən müəllim deyilsən, biz də uşaq döyüllük, qarşına alıb danlaysısan. Qarabağ münaqışlarıyla bağlı "fuflo" bir qurum yaradıblar, ATƏT-in Minsk qrupu, BMT-nin ağızı qatıq kəsmir. Qarabağı əvvəlcə geri almayıq, sonra yazı haqqında fikirləşərik. İkincisi də, mən bütün dostlarımı Qarabağ haqqında yazmağı qadağan eləmişəm. Niye? Çünkü mənə kağız üzərində alınan Qarabağ lazımlı deyil. Yazıya qalsa, az da olsa fərasətim var, "qira-qira" gedərəm Qarabağa, ordan da keçərəm İrəvana. Mənə üzümü sürte bileyərim, diz çöküb torpağını öpə bileyərim, gözümün yaşını torpağına töke bileyərim Qarabağ lazımdı. Sonra da dedim ki, Qarabağ haqqında en gözəl yazını Ali Baş Komandan yazmalıdı. Allaha çox şükür ki, sözümüz düz çıxdı. Ali Baş Komandan, Prezident İlham Əliyev son 200 ilinən vacib əsərini "yazdı". Elə bili-rəm, Prezident Qarabağı mənim 75 illiyime hədiyyə elədi. Bundan böyük hədiyyə ola bilməz. Mənə daha heç nə lazım deyil... 44 günlük müharibə günlərində insanların cəbhəyə gedən maşınlarına çörək, ət, hər cür ərzaq yüklemək istədiklərini gördürüm. Əsgərlərimiz bunlara ehtiyacı yox idi e, amma camaat neyi vardi, əlindən nə gəldi eləmək istəyir-

kişaf vardi, güclənmişdik. Bunlar hamısı öz yerində, amma nəse bir təkan olmalıdır həmişə. Bax, o Paşinyanın sərəxən vəziyyətdə rəqs, sebr kasasını daşdırıldı. Prezident deyirdi, çıxışlarında "nə oldu, Paşinyan? Rəqs eləyirdin, Şuşada parlament binası tikirdin?!" Müharibə davam edən günlərdə məni AzTV-yə çağırılmışdır. Sağında bir deputat əyləşmişdi, solumda bir deputat, mən orda dedim ki, mənim Prezidentim "blatnoy oğlandı". Bunu deputatlar deyə bilməz, amma Seyran Səxavət deyə bilər. Bili-rəm, mənə çatdırıblar ki, Prezidentin xoş gəlib bu sözdən.

- **Seyran müəllim, 15 erməni terrorçusunun qarşılığında mi-nalanmış ərazilərin xəritəsinin alınmasına na deyirsiniz?**

- Cox düzgün qərardı. 15 terrorçu bizim üçün təhlükə ola bil-məz. Heç Ermənistən orduyu bizim qarşımızda dayana bilmədi. 15 terrorçu ruslar demiş, "poqodı ne delayet". 15 diğəni verdik, əvəzində minlərlə insanımızın həyatını sığortaladıq. Həyatlарını xilas etdik. Nə qədər insan düşə bilərdi o minalara. Görün nə qədər insanımız həlak olub minalanmış ərazilərdə. Bir yerdə deyil, iki yerdə deyil. Hər addımda mina basdırı-blar. Mən dövlətin bu addımini al-qışlayıram. Bu bizim növbəti diplomatik uğurumuzu. Siyasi qələbəmizdi. Onları kim məcbur

elədi, yənə də prezident. İnşəallah, minalar təmizlənəcək, rahat gedəcəyik kəndimizə, obamıza. Sizi də qonaq çağırıacam, Ağdam yolunda özüm qarşılıyacım...

- **İnşallah, Seyran müəllim. Arzunuz yerinə yetəcək. Füzuliyə qayıdırırsız, deməli, Bakı Seyran Səxavəti itirəcək?**

- (Bir az duruxdu) ...Niyə itirir? Bakı məni itirməyəndən sonra mən onu itirmərəm. Gələcəm, gedəcəm, Yazıçılardır. Birliyi var, dostlar var, işlərim var... Hərdən Mərdəkandakı dostlarla danışrıq, deyirəm Füzuli bələ gözəldi, havası bələ təmizdi, tərifləyirəm. Deyirlər ki, (keçir Bakı İshçəsinə - M.R.) "alə, nöş gelmişən bes burra? Nə var begəm burda?". Deyirəm, a kişi, burda televiziya var, Prezident Aparati var, hökumət binaları var...

- **Seyran müəllim daha Qara-bağda da "ağlılı şəhər", "ağlılı kənd" olacaq. Hər yerdə internet şəbəkəsi, "Asan"ın ofisləri... Bakıya gəlməyə bəlkə heç ehtiyac da olmadı...**

- "Ağlılı şəhər", "ağlılı kənd" deyiləndə yadına İspaniyanın Malaqa əyaləti düşür. Mən orda olmuşam. Əyalət şəhərdi, amma elə bilərsən Parisin küçələrində-sən. Dünyada gedən proseslər var, biz inkişafdan geri qala bilərik. Ermənistəndən deportasiya edilən soydaşlarımızla

Qarabağdan köckün düşənlərimiz hamısı bir yerdə 1 milyon 200 min qacqın-köckünümüz vardi. Harda yaşayırdılar? Eləsi vardi, yataqxanada, eləsi vardi, hansısa başqa rayonda məskunlaşdı. Öyrəşmedilər o şəraitə? Öyrəşdilər. Alışdilar. Yeni, müasir qəsəbələrdə, kəndlərdə, şəhərlərdə də alışacaqlar. Bili-rəm, bəziləri deyir kəndimizi necə qoyub gelmişdim, elə istəyirəm. Amma biz istəsək də, balalarımız var. Onlar müasir kənd istəyirlər. O kəndlər 28 il əvvəl dağıdılıb, daşı-daş üstdə qalmayıb. Kəndlə şəhərin birləşməsi layihəsinə 50 il əvvəl sovetlər başladı. Sona çatdırı bilmedilər. İndi bizim dövlətimiz bunu edəcək.

- **Amma Seyran müəllim, qoyub gəldiyi kəndi necə var, elə görmək istəyənləri də yəqin başa düşmək olar...**

- Mən onları çox gözəl başa düşürəm, cünki özüm də o hissələri keçirirəm. Elə bilərsiz, qəlebə çalışıq, ərazilərimiz işğaldən azad olundu, rahatlandıq? Mənim qırışığım hələ indi, yavaş-yavaş açıllı. 28 il çox uzun zamandı. İnsanların hissələrini anlayıram. Bunda heç bir qəbahət də yoxdu. Əksinə, insana lazımlı hissələrdir. Bu, sədaqət, vəfa, torpağa, Vətəne bağlılıq deməkdi və biz bu ölməmisi bu hissələrin sayəsində düşmənə qəlebə çaldıq. Amma dünya dəyişir. Rəhmətlik Bəxtiyar Vahabzadə deyirdi, "axı dünya fırıldır". Biz dəyişən dünyadan geri qalmamaq üçün sürətlə gedən qatarə minməliyik. Dünya qatarında, lap ümumi vəqonda olsa da, özümüzə yer eləməliyik. Sonra çalışıb "SV"-yə keçərik. Hələ ümumi vəqona minək, sonrası lap yaxşı olacaq. Mənim dostlarım arasında da nostalji hissələrə yaşıyanlar var. Bir dostumun oğlu Amerikada təhsil alır. Deyirəm, oğlunu görmək istəyəndə skayplə bağlanırsan, görüntülü danışırsan, elə bil, yanında oturub, "ağlılı kənd" istəmir-sən, onda get okeanın kənarında dayan, oğlun gəlsin ora, görünüşün əyani... Torpağa bağlılıqdan üstün hiss yoxdur. Amma herdən Seyran babaya da qulaq assınlar.

**Söhbətləşdi:  
Məlahət Rzayeva**



# G7 zirvə görüşündən gözləntilər böyükdür



*Türkiyə-Avropa İttifaqı əlaqələri yaxşılaşsa, faydası Azərbaycana da dəyəcək*

peyvənd istehsal gücünün artırılmasına, pandemiya üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə və peyvəndin inkişaf müddətlərinin qisaldılması

fürəmələr üçün elmə dəstək verməyə borclu olundalarını bildiriblər.

**Azərbaycan Demokrat Partiyası** sədrinin müavini, politoloq Həsət Rüstəmov sammit barədə fikirlərini "Şərq"la bələdib.

Analitikin sözlerine görə, G7 ənənəvi toplantılarından biridir, sadəcə olaraq bu sammitin özəlliyi ondan ibaretdir ki, pandemiyadan sonra tərəflər ilk dəfə toplantılar: "ABŞ-da yeni administrasiya formalasından sonra dünyada Amerikanın siyasetində müəyyən dəyişikliklər gözlənilir. Bu baxımdan sammit olduqca əhəmiyyətlidir. Eyni zamanda koronavirusdan sonra dünya ölkəleri ilə əlaqədar bir çox reallıq

meydana gəldi.

Toplantıdan əsas gözləntilər Amerika və Avropa Birliyinin Türkiyəyə və bizim regiona münasibətindən irəli gələn məqamlardır.

Məsələn, Ərdoğanla Baydenin, həmçinin Rusiya və ABŞ prezidentinin görüşü. Bu görüşlərin bizim region üçün xüsusi əhəmiyyəti ola, müəyyən qərarlar verile bilər".

*H.Rüstəmov hesab edir ki, G-7 toplantısından sonra Türkiyə-Amerika, Türkiyə-Avropa İttifaqı əlaqələrinin yaxşılaşması istiqamətində müəyyən addımlar atıla bilər: "Azərbaycanın da gözləntiləri bundan ibarətdir ki, Türkiyə-Avropa İttifaqı əlaqələri yaxşılaşsa, qardaş ölkənin Cənubi Qafqazda möhkəmlənməsi sürətlənəcək. Xüsusi, Qarabağla bağlı məsələlər də müzakirə olunacaq və regionda yeni sülh layihəsinin meydana çıxmazı da gözləniləndir. Düşünürəm ki, qardaş ölkənin mövqeyi bu görüşlər sayəsində möhkəmlənəcək. Bu da maraqlarımıza uyğundur".*

Yegane Bayramova

Böyük Britaniyada iyunun 11-dən 13-dək keçirilən G7 ("Böyük yedidilər") sammiti sona çatıb. Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa İttifaqı liderlərinin iştirak etdiyi G7 zirvə görüşünü Boris Conson bağlayıb. G7 zirvəsinin əsas gündən maddələrindən biri iqlim dəyişikliyi olub.

Liderlər zirvədən sonra 25 səhifədən ibarət yekun bəyannamə qəbul edib. Bəyannamədə G7 ölkələri ehtiyac duyulan ölkələrə 1 milyard doza koronavirus peyvəndi bağışlayacaqlarını açıqlayıb. Həm də dünyada qlobal

daban-dabana zidd olan açıqlamalar vermekdə davam edirlər. Ermənistanda yalan üzərində qurulmuş seçki kampaniyası aparılır. Hami yalan danışmaqla məşğuldur. Siyasetçilər həmişə bədbəxt erməni xalqını aldadıblar. Bu dəfə isə sözün həqiqi mənasında ele salıllar".

S.Verdizadənin



## Erməni siyasetçilər seçki yox, şou göstərirlər

*Cəmiyyət bir gün Koçaryanın da yalan vədlərinin hesabını soruşacaq*

"Erməni siyasetçiləri mənəvi dəyerlərden tamamilə mehrum olublar. Həkimiyət ehtirası bu adamların gözünü tutduğu üçün zavallı erməni xalqının hissələri ilə oynamadan çekinmirlər".

Bu sözləri "Şərq"ə açıqlamasında "Yenisabah.az" saytının baş redaktoru, Jurnalist Araşdırıcıları Mərkəzinin sədri Seymour Verdizadə deyib. Baş redaktor bildirib ki, erməni xalqı bu cür naşı adamların rəhbərliyi altında hələ çox əziyyət çəkəcək: "Qarabağ məsələsinin Ermənistən daxili siyasetinin predmetinə çevriləməsi bu ölkədə "yalan maşını"nın sürətini bir qədər artırıb. Ister iqtidar, ister müxalifyönüü namizədlər reallığa uyğun gəlməyən, Ermənistən potensialı ilə

fikrincə, eks-prezident Robert Koçaryanın sərsəmliklərinə nəinki seçicilər, heç özü də inanır: "Koçaryanı qatı korruptioner kimi xarakterize edən jurnalistin sözlerinə görə, bu adəmin seçkinin əsas "favorit"larından biri sayılması erməni xalqının faciəsidir. Yalan vədlər verdiyi üçün ermənilər, Hadrut və Şuşayla bağlı başından böyük dənəsiyinə görə də biz ondan heşab soracaqıq. Görünür, Koçaryan babası Andronikin aqibətində dərs çıxartmayıb. Onun da qulağını kəsmək lazımdır ki, xəlefərlərinə dərs olsun. Erməni siyasetçiləri seçki yox, şou göstərirlər. Çörək istəyən xalqın başını qatmaq üçün tamaşa ən çox kara gələn vasitədir".

İsmayıllı

## "Böyük tabloda ABŞ-in Çinə qarşı mübarizəsi var"

*"Bayden Trampin dövründə uzaq düşən "müttefiqlərinin" yenidən bir çətir altına toplamağa çalışır"*

"Brüsseldə Ərdoğan-Bayden görüşü başlayır: bir tərəfdə Oval kabinetə gəlisiindən önce Ərdoğanı devirmək istəyini açıq dile getirən ABŞ prezidenti, digər tərəfdə Şərq istiqamətində regional gücə çevrilən Türkiyə prezidenti. Masada F-35 programı, S-400 məsəlesi, Yaxın Şərq, Liviya, Şərqi Aralıq, Mərkəzi Asiya, Cənubi Qafqaz var, lakin bunlar pazlın hissələridir".



Bu fikirləri "Şərq"ə açıqlamasında siyasi analistik Asif Nərimanlı deyib. Onun sözlərinə görə, böyük tabloda ABŞ-in Çinə qarşı mübarizəsi var: "Bayden Trampin dövründə uzaq düşən "müttefiqlərinin" yenidən bir çətir altına toplamağa çalışır. NATO zirvəsindən önce keçirilən G7 zirvesində təqdim edilən Çinin "Bir kəmər, bir yol" layihəsinə qarşı "Dünyanı yenidən daha yaxşı inşa et" planı bu prosesin tərkib hissəsidir. Bayden Ərdoğandan da eyni cəbhəde yer almاسını istəyəcək və ABŞ-in əsas isteklərindən biri Zengəzur dəhlizidir. Çünkü Vaşington Pekinin qarşısını "Bir kəmər, bir yol" layihəsinin quru dəhlizlərinin birləşdiyi habda - Cənubi Qafqazda almaq niyyətindədir. Gürcüstan, Ermanistanda Paşinyan hakimiyyəti və Zengəzur dəhlizi bu prosesdə ABŞ üçün riqaqlar ola bilər. Hərçənd, Baydenin "köhnə dostları" yenidən toplamaq cəhdinin baş tutacağı sual altındadır".

Politoloq əlavə edib ki, Avropa ölkələri

## Seçkilərdə ən şanslı İbrahim Rəisidir

"Hakimiyyətin dayaqları, o cümlədən mühafizəkar xətt məhz onu dəstəkləyir"

**İyunun 18-də İranda 13-cü prezident seçkiləri keçiriləcək. Mayın 28-dən başlayaraq namizədlər təbliğat kampanyası aparırlar.**



Təbliğat kampanyası iyunun 16-dək davam edəcək. İyunun 17-də süküt günü olacaq, növbəti gün isə seçkilər baş tutacaq.

İranda 59 milyon 310 min 307 nəfər səsverme hüququna malik insan var. Onlar ölkə üzrə 72 min səsverme məntəqəsində seçkilərdə iştirak edə bilərlər.

Politoloq Sədrəddin Soltan İranda seçkilərin nəticəsi barədə proqnozlarını "Şərq"le bölüşüb: "Yeddi namizəddən ən şanslı İbrahim Rəisidir. O, hakimiyyətə ən yaxın siyasi fiqurdur. Həmçinin Ayetulla Seyid Əli Xamneyinin ən yaxın adamıdır. Buna görə də hakimiyyətin dayaqları, o cümlədən mühafizəkar xətt məhz onu dəstəkləyir. Həmçinin tutduğu vəzifə İbrahim Rəisi üçün əlavə avantajdır. İranda 60 milyon seçicinin böyük əksəriyyəti seçkilər əhəmiyyət vermir. Çünkü əvvəlki illərlə müqayisədə bu dəfə qızışın debatlar, müzakirələr olmadı. Siravi seçicilər seçkilərə gəlməsə belə, güc strukturlarının əməkdaşlarının iştirakı ilə seçkilər keçiriləcək. Məlum olduğu kimi, həmin şəxslər də mühafizəkar xəttin tərəfdarlarıdır. Bu da Rəisinin şanslarını artırır. Düzəndə, insanlar onu çox sevmirlər, amma rejim məhz adını çəkdiyim namizədin tərəfindədir. Böyük ehtimalla İbrahim Rəisi prezident seçiləcək".

Kənan

Baydenlə eyni kadrda poz versələr də, "Bir kəmər, bir yol" layihəsindən pay götürmək niyyətlərindən əl çəkmir, xüsusilə Almaniya və Fransa: "Trampin gelişindən sonra Avropa ölkələrinin ABŞ-a etibarı azaldı, bu etibarı qaytarmaq istəyən Baydenin işə yaşına görə 4 il sonra yenidən Ağ Evdə qalıb-qalmayacağı belli deyil. Ərdoğanın qarşısında onu "devirmək istəyini" dileyən, PKK-nın Suriya qanadı olan PYD/YPG-ni "yerli müttefiqi" hesab edən, Türkiyənin müstəqil siyasi kursunu qəbul etməyen Bayden var. Türkiyə-ABŞ münasibətlərindəki çoxsaylı problemlər bir görüşlə həll edilməyəcək. Bu görüş növbəti mərhələdə yumşalmaların başlanğıcı ola bilər, hərçənd, Türkiyənin Britaniya-Çin xəttində müstəqil güc olmaq istiqamətində fealiyyəti Vaşington-Ankara cütlüyü nün eyni cəbhədə yer alacağı gözləntilərini sıfırlayır. Ərdoğanın Baydenle görüşdən dərhal sonra Azərbaycana gəlməsi və Şuşada böyük müqavilənin imzalanması da Türkiyənin Cənubi Qafqazda Çinə qarşı mübarizəsində yer almayaçaqı fikrini gücləndirir".

Aynurə Pənahqızı

**Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin  
dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi**

İyunun 12-də Azərbaycanda saxlanılan 15 nəfər erməni hərbçisi Ağdam rayonu ərazisindəki minalı sahələrin xəritəsi müqabilində Ermənistana qaytarılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən vurğulanıb ki, əldə edilmiş razılığa əsasən, Ermənistən Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə eks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Bunun müqabilində, saxlanılan 15 nəfər erməni Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Mübadilə Gürcüstanın Baş naziri İraklı Qaribavşılı və ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Rikerin fəal dəstəyilə həyata keçirilib: "Bu humanitar aktivizm həyatı" .




olacaq. O, bundan sonraki mütinqlərdə "qalan erməni əsirləri də geri qaytaracam" tipli açıqlamalar verəcək.

Millet vekilî, siyasi elmler doktoru Elşad Mirbəsiroğlu "Şərq"ə bildirib ki, Ağdam üzrə minalanmış ərazilərin xəritəsinin təqdim olunması bir daha nümayiş etdirdi ki, həqiqətən də, Ermənistən davranışları siyasi bələdən başqa bir şey deyildi. Deputatin sözlerinə görə, Ermənistən Azərbaycanın güc mövqeyini qəbul edir və bundan sonra heç vaxt deyişmeyəcək yeni siyasi-herbi reallıqların fərqlindədir: "Bu işə əminliklə deməyə əsas verir ki, proqnozlaşdırduğumız kimi, Er-

icra edən Nikol Paşinyanın 15 erməni diversantını geri qaytarması onun reytinginin yüksəlməsinə təsir edəcək. Onun sözlerinə görə, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçi si vəzifəsinə icra edən Filip Rikerin Cənubi Qafqaz ölkələri, Gürcüstan, Azərbaycan və Ermənistana səfəri uğurla yekunlaşdı: "Rikerin səfəri nticəsində rəsmi Bakının üzün müddətdir Ermənistandan tələb etdiyi minalanmış erazilerin xəritəsinin bir qismi, daha dəqiq desək, Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə eks etdirin xəritələr Azərbaycan tərafına təqdim edildi. Bunu müqabilində isə rəsmi Bakı saxlanılan 15 nəfər erməni diver-

# **Yena biz gazandıq**

*Daha Ermənistan yalanlarını təkrarlaya bilməyəcək*



## Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

bağlı məsələlərin mümkün qədər operativ şəkildə ve ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarı-yıq". Buna baxmayaraq, Xarici İşlər Nazirliyinin bəyanatına təkcə ATƏT, ABŞ və Gürcüstanın adları çəkilib, humanist addıma görə Rusiyanın rol oynadığını işaret edil-meyib. Bu, Rusiyanın və Ermənistan ordusunun daxilində olan rusiyayönümlü qüvvələrin heç də arzuladığı proses devil.

minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını ve sağlamlığını tehlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrinin və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək". Məlumdur ki, Azərbaycan tərefi dəfələrə Ermenistan tərəfinə və beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritəsini almaq üçün müraciət et-sədə, Ermenistan birmənali şəkilde həmin xəritələri verməkdən imtina edirdi. Neticədə ateşkəs dövründə onlارla Azərbaycan vətəndaşı minaya düşərkən helak olub və yaralanmışdı. Qeyd edək ki, iyunun 12-də xarici ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərini qəbul edərkən Azərbaycan Prezidenti demişdi ki, Ermənistən biza bütün minaların, basdırıcıqları bütün yüz minlərlə minaların xəritəsini vermelidir. Əger onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xisəltini nümayis etdirəcək.

nümayiş etdirilecektir.

15 erməni diversantın Ağdam rayonunda basdırılan minaların xəritələrinə dəyişdirilməsi prosesini Gürcüstanın vasitəciliyi ilə Qərb həyata keçirdi. Təsadüfi deyil ki, proses ABŞ Dövlət katibinin Avropana və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra eden Filip Rikerin Tiflisdən başlayan, Bakı və İrəvanda davam edən və yenidən Tiflisə qayıtmaqla tamamlanan Cənubi Qafqaz turnesinin tam yekununda reallaşdı. Bu yaxınlarda Rusiya Xarici işlər naziri Sergey Lavrov azerbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərən demisdi ki, "Biz bütün humanitar məsələlərin, xüsusilə də minalarla

nın Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atəş tutması da bu məqamda diqqətdən qaçmamalıdır. Azərbaycan da Rikerin səfəri zamanı sərhəd probleminin dərinləşməməsi üçün elindən geləni edirdi. Başqa sözlə, rəsmi Bakı Rikerin regiona sahərinin nəticə verməsinə öz töhfələrini əsirgəmədi. 8 iyunda Laçın istiqamətində sərhədlərimizə daxil olan erməni əsgər dərhal geri verildi. Bu, erməni ordusunun daxilində rusmeyillilərin aparılan qapalı danışığın nəticəsini pozmaq üçün dağıdıcı fealiyyətini heçə endirmək istiqamətində Bakının en ciddi gedisi sayılı biler. Buna ərdində ermənistən Kəlbəcər istiqamətində sərhəddə

“İlk mina xəritəsinin Azərbaycana təhvil verilməsi ilə beynəlxalq aləmin minalar mövzusunda diqqəti artmış oldu”

lələrinə Gürcüstan vasitəsilə qovusdular".

açlığı atesə də Azərbaycan Ordu-su olduqca təmkinli münasibətlə reaksiya göstərdi.

Ermənistanın Baş naziri vəzifəsinə müvəqqəti icra edən Nikol Paşinyan da tərəflər arasındaki mübadiləyə münasibət bildirib. O deyib ki, 2020-ci ilin dekabrında xəritə mübadiləsinin olduğunu deyib: "Bu mövzuda müzakirələrin sonrakı mərhələsinə hazırlıq. Minalanmış ərazilərin təhvil verilən xəritəsi minalanmış ərazilərin xəritəsinin kiçik bir parçasıdır. Qeyd etmək istəyirəm ki, dekabr ayında da analoji mübadilə etmişik və bunlar Ermənistanla Azərbaycanın mövqelərini ayıran ərazilərin xəritələri deyil, Azərbaycanın nəzarətindəki minalanmış yerlərin xəritələridir". Siyasi şərhçilərin sözlərinə görə, ilk mina xəritəsinin Azərbaycana təhvil verilməsinin aşağıdakı nəticələri ola bilər. Birincisi, bu yolla biz beynəlxalq aləmin minalar mövzsusuna diqqətini artırılmış olduq. Bundan sonra Ermənistan "bizdə minalanmış ərazilərin xəritələri yoxdur" yalanını təkrarlaya bilməyəcək. Bu, infor-masiya müharibəsində xeyrimizə işləyəcək. İkincisi, parlament seqəkisi öncəsi Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 15 ermənini geri qaytarmaqla az da olsa reytinqini artırmağa müvəffəq

mənistan Azərbaycanın  
güc mövqeyinin təsiri və  
diktəsi ilə müəyyənləşdiril-  
miş bütün şərtlərə əməl  
edəcək. Siyasi bleflər isə  
seçkiöncəsi daxili auditori-  
yaya hesablanıb. Ümumiyy-  
yətlə, Ağdam üzrə

santını Azərbaycan-Gürcüstan səhəndinde Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhlil verdi. Rikerin Cənubi Qafqaz ölkələrinə səfəri Gürcüstanda başlığı kimi Gürcüstanda da bitdi. Onun Cənubi Qafqaz ölkələrinə səfəri Vaşinqtonun Kremlə həm Ermənistən, həm Gürcüstan, həm də Azərbaycan baxımından ciddi zərər verması ilə yekunlaşdı. Onsuza qərbyönümlü bloka rəhbərlik edən Paşinyan bununla Vaşinqtonun həm Ermənistən, həm də Azərbaycanı razı salan bu təklifindən maksimum faydalannmağa çalışacaq. Xüsusilə də seçkilərdə Qərbin Ermənistən üçün tək xilas yolu olduğu və mövcud sərhəd problemlərinin ABŞ vasitəciliyi ilə hell edilə biləcəyi düşüncəsinə erməni ictiyayıetine dəha da qəbul etdirməyə çalışacaq. İkincisi, razılışmaya görə, 15 nəfər erməni diversant Azərbaycan-Gürcüstan səhəndinde Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhlil verilib. Vaşinqton bununla rəsmi Tiflisin Cənubi Qafqazda onun gözü, qulağı olduğunu mesajını verir. Düşünürəm ki, bu, Gürcüstanın regionda nüfuzunun artmasına hesablanmış bir addım id". Analitik Görə, Vaşinqton bu razılışma ilə bəlkə də imkansız sayıyla biləcək bir işi gördü, rəsmi Bakının etimadını qazandı: "Məsələ ondadır ki, Azərbaycan hər zaman Vaşinqtona məsaflə olub və bunun haqlı səbəbləri də var. ABŞ-ın Birinci Qarabağ müharibəsi zamanı haqqız yere Azərbaycana qarşı qəbul etdiyi 907-ci düzəliş rəsmi Bakının bu ölkəyə qarşı güvənini sarsıtmışdı. Digər tərəfdən, ABŞ-ın dünyada üzərindəki münaqişələrə müdaxilə üsulları və destruktivliyi Azərbaycanı da bu ölkəyə qarşı məsaflə olmağa vadar edib. Rəsmi Bakı bundan sonra Vaşinqtonun prosesə yaxından iştirak etməsinə isti baxa biləcəyi mesajını verdi".

İsmayıllı Qocayev

"15 erməni hərbçiye qarşılıq 97 min minanın basdırıldığı yerlərin xəritəsinin verilməsi - bu, Azərbaycanın ardıcıl diplomatik səylərinin mənətiqi nəticəsidir".

**Bu fikirləri "Şərq"ə açıqlamasında siyasi şərhçi, jurnalist Aqşin Kərimov söyləyib.**

O bildirib ki, mübadilənin Ermənistanda seçkiqbabağı Nikol Paşinyanın əlini və argumentlərini, təbliğat tezislərini gücləndirməsi və bunun Azərbaycanın maraqlarına cavab verməsi haqqında ayrıca şəhər olaraq uzunuzadı bəhs etmək olardı: "Budəfəki şəhərdə həmin məqamlara vurğu etməyəcəyəm, sadəcə, bu cür mübadilənin həyata keçirilməsində rol alan beynəlxalq oyuncuların birinin maraqlarını izah etməyə çalışacağam".

Dəfələrlə biz Qərbin münaqışdən sonrakı periodda regiondakı maraqları və onun perspektiv hədəfləri haqqında yazmışıq. Axırıcı mühüm hadisədən sonra isə daha bir oyuncunun "bağlı qapılar" arxasından açıq rəqabət meydana gəldiyini söyleye bilərik. Həmin ölkə necə deyərlər, "boz kardinaldir".

Bu dövlət Büyük Britaniyadır, hərçənd ki, London həmisi beynəlxalq siyasetdə çox zaman

## Böyük Britaniyanın Qarabağda "ayaq səsləri eşidilir"



"sessiz" qalmağa üstünlük verir. Bununla belə, mübadiləye qədər Britaniya rəsmilərinin keçirdiyi görüşlərin keçirilmə tezliklərinə regional proseslər fonunda nəzər yetirəndə onun dərinliyində gizlənən strateji məqsədləri çözə bilərik.

Mühərribə bitdikdən sonra Britaniya Bakı ilə temaslarını gücləndirir, əsas məqsədlərdən biri isə Rusiya amilini zəiflətməkdir. London Qarabağda çoxtərəfli sülhməramlı missiya-nın olmasına tərəfdarıdır, Brita-

nianın Bakıdakı səfiri Ceyms Şarp da bununla bağlı bu ilin mayında ölkəsinin mövqeyini ifade edib.

Cənab Şarpın dedikləri ona dələlət edir ki, Britaniya da prosesdə hərbi iştirak imkanlarını nəzərdən keçirir, lakin bunun çətin olduğunu da dərk edir. London əsində Rusiya sülhməramlılarının gelməsinə əvvəldən qarşı idi, lakin coğrafi əzaqlıq Britaniyanın proseslərdə birbaşa iştirak imkanlarını minimuma endirirdi".

*"Daha bir oyunçu "bağlı qapılar" arxasından açıq rəqabət meydana gəldi"*

**A.Kərimovun fikrincə, söz-süz ki, ABŞ-in son zamanlar intensiv diplomatik həmlələri Britaniyanın dəstəyi ilə müşayiət olunur və Vaşinqtonun regionda möhkəmlənməsi Londonla birgə maraqların koordinasiyasından keçir:** "Birleşmiş Krallıq iqtisadi riçaqlarını işə salaraq regionda təşəbbüs-ləri ələ almaq istəyir. Təsadüfi deyil ki, Britaniya xarici siyasetinin "sağ qolu" BP Azərbaycanda bərpa olunan enerji mənbələri üzərində fəal çalışır.

Postmüharibə dövründəki iqtisadi rəqabətlərdə BP-nin ön plana çıxmazı, BP-nin ölkədəki fəaliyyət dairəsinin bir hissəsinə işğaldan azad edilmiş ərazilərə daşımıası beynəlxalq zəmanət baxımından Bakı üçün olduqca sərfelidir.

BP-nin işğaldan azad edilmiş ərazilərdə praktiki fəaliyyəti isə

ərazilərin minalardan təmizlənməsindən keçir".

Jurnalist qeyd edib ki, Azərbaycanla Ermənistən arasındakı sonuncu mübadilədən iki gün önceki iki informasiya diqqət çəkir: "Birinci, Birləşmiş Krallığın Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı müttəxəssisi Füzulidə oldu.

İkinci, Xarici işlər naziri Ceyhun Bayramov Ceyms Şarpi qəbul etdi.

Səfirlərin XİN rəhbəri səviyyəsində qəbulu adətən diplomatik missiya başa çatdıqda, ya da hansısa hadisəyə dair xəbərdarlıq edildikdə baş verir. Ancaq belə formatda səfirlərin qəbulu çox mühüm proseslərdə Britaniyanın mövqeyinin prinsipiallığından və artan maraqlarından xəber verir. Deməli, mina xəritələrinin verilməsində Britaniyanın böyük rolu olub.

Britaniyanın üzdə olmayan, lakin fəal iştirakının arxasında qlobal rəqabət də dayanır.

Birincisi, nəzərə alaş ki, Rusiya ilə yanaşı Çin də postmüharibə dövrünün əməkdaşlıq platformasında özünü çəkiyə mindirmek isteyir.

İkincisi, ABŞ ve Britaniyanın hərbi-siyasi doktrinasında Rusiya ilə Çin əsas tehdid kimi göstərilir".

**Yeganə Bayramova**

## Yeni kadrların bilikləri az olacaq

Təhsilini başa vurmuş şəxslər mütləq dövlət imtahanından keçməlidir



**Bu il Azərbaycan universitetlərində bakalavr pilləsinin dördüncü kursunda təhsil alan tələbələr buraxılış işindən azaddır.**

Bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdürü Nicat Məmməlli deyib. Bu qərar özəl universitetlərdə təhsil alan tələbələrə də şamil edilir. Bəs yeni qərarın kadr hazırlığına hansı təsirləri olacaq?

**Suallarımızı cavablandırıran təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında qeyd edib ki, yeni qərar kadrların əmək bazarına az biliklərlə daxil olmasına gətirib çıxarıcaq. Təhsil eksperti hesab edir ki, ali təhsilini başa vurmuş şəxslər mütləq şəkildə imtahan prosesinə cəlb olunmalıdır:** "İlk növbədə qeyd edim ki, pandemiya şəraitində tələbələr mövzuları müəyyən qədər zəif mənimseyiblər. Buna görə də dövlət imtahanının keçirilməməsi kadrların əmək bazarına az biliklərlə daxil olmasına gətirib çıxarıcaq. Qeyd edim ki, dünya təcrübəsində dövlət diplomu verdiyi şəxslərin bilik və bacarıqlarını mütləq şəkildə yoxlaysıv. Ancaq bu qərarın verilməsi onların az biliklərlə universitetləri bitirmələrinə səbəb olacaq. Çünkü birmənalı şəkildə bilirik ki, keçirilən dövlət imtahanları zamanı tələbələr 4 il ərzində onlara keçirilən mövzuları ciddi şəkildə təkrarlayırlar. İndi isə onlar bu imkandan tamamilə məhrum oldular. Ümumiyyətlə, fikrimcə, birmənalı şəkildə ali təhsilini başa vurmuş şəxslər mütləq şəkildə imtahan prosesinə cəlb olunmalıdır".

**Aynurə Pənahqızı**

## Populyarlıq qazanmaq üçün əllərinə fürsət düşüb

Bir vaxtlar millət vəkilləri parlamentdə pensiya yaşıının artırılmasını dəstəkləyirdilər

Bu günlərdə Milli Məclisde Azərbaycanda pensiya yaşına dəyişiklik edilməsi ilə bağlı müzakirələr aparılıb. "Əlliliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, ölkəmizdə əhalinin 7 faizi 65 yaşdan yuxarıdır: "Deməli, cəmi 7 faiz əhali pensiya ala bilir".

Deputat bildirib ki, Azərbaycanda pensiya yaşına orta yaşa uyğunlaşdırmaq lazımdır. Bəzi millət vəkilləri "Əlliliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişikliklərde bəzi detalların çatışmadığını və müvafiq düzəlişlərin edilmesinə ehtiyac olduğunu bildiriblər.

**Deputatların təklifi barədə "Şərq"ə dənişan iqtisadçı-alim Nəsim Bəyədəmirli bildirib ki, pensiya qanunvericiliyi Azərbaycanda ən çox dəyişikliyə məruz qalan və bir neçə dəfə kökündən İslahat adı ilə cəmiyyətə təqdim olunan qanunvericilik layihəsi olub:** "2006-ci ildən pensiya İslahati başlayan zaman həmisi izah ediblər ki, ölkəmizdə pensiyada qalma yaşı 12 il hesablanır. O zaman pensiyanın baza, siyorta və yığım hissəsinin necə tətbiq olunması və sonradan pensiya yaşıının artırıl-

masına dair sonuncu addım cəmiyyətdə birmənalı qarşılıqlı işləməsi. İndi isə pensiya yaşı azaltmağı təklif edənlər təessüf ki, vaxtılıq qanunvericiliyi dəyişikliyi qəbul etmiş şəxslərdir. Xırda istisnalar ola bilər, ümumiyyətdə isə parlament pensiya yaşıının artırılmasını dəstəkləyirdi. Hesab edirəm ki, son vaxtlar millət vəkillərinin aktivləşməsi başqa məsələlərlə bağlıdır. Bu, daha çox populyarlıq qazanmaqdan irəli gəlir. İller boyu beynəlxalq qurumların, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı rəqəmlərə istinad edərək, dəfələrle sübut etmişik ki, Azərbaycanda ortaömürlülük ona imkan vermir ki, 12 il pensiya yaşı olsun".

**N.Bəyədəmirli vurğulayıb ki, ölkəmizdə ortalama pensiya yaşı 72 yaş ətrafindadır:** "Bu göstəriciyə görə, digər ölkələrdən kifayət qədər geri qalır. Pensiya yaşıının artırılması o səbəbdən baş verir ki, ya iqtisadi problemlər var, ya da hansısa problem yoxdur, sadəcə, uzunömürlülük mövcuddur. Necə ki, Yaponiyada, Amerika və digər ölkələrdə belədir. Səhv etmirməsə, Yaponiyada orta



ömr 83, Amerikada isə 82 yaşıdır. Tebii ki, uzunömürlülük səhiyyənin inkişaf etməsi və elçətan olmasından irəli gəlir. Həmin ölkələrdə vətəndaşlar 70 yaşına qədər də işləyə bilərlər.

Azərbaycanda isə müxtəlif obyektiv sebeblərdən, Ermənistən ölkəmizdə təcavüzü nəticəsində şəhid və stressdən həlak olan kifayət qədər vətəndaş var. Onlar orta yaşa təsir edirlər. Subyektiv səbəb isə səhiyyəmizin və normal idarəetmənin olmasından ucbatından vətəndaşlar həyatlarını erkən itirirler. Bu da orta ömr səviyyəsini azaldır. Deputatların səsləndirdiyi fikirlər əvvəlki qərarlarına qeyri-adekvat olsa belə, belə təkliflərin olmasına normal yanaşırıram. Düşünürəm ki, Azərbaycan hökuməti pensiyada qalma müddəti və pensiyanın artırılmasına dair addım atmalıdır. Bu addımlar vətəndaşın ziyanına yox, xeyrinə olmalıdır".

**Yeganə Bayramova**

# İqtisadiyyatın yeni dırçalış dövrü başlayır



"Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək"

Xəber verdiyimiz kimi Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Türkiye idarı Belçika səfərindən sonra iyunun 15-16-da Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək.

Görüşlərde Türkiye-Azərbaycan münasibələri bütün aspektləri ilə nezərdən keçirilecek ve iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Türkiye prezidenti səfərlə əlaqədar Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birləşdə izleyəcəklər. Xatırladaq ki, Ərdoğanın sonuncu dəfə Azərbaycana 2020-ci ilin dekabrında səfər edib və 44 gün davam etmiş ikinci Qarabağ müharibəsindən sonra

keçirilən Zəfər paradında iştirak edib. Ekspertlərin fikrincə, olduqca strateji əhəmiyyət daşıyan bu səfər eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin de dərinleşməsinə getirib çıxaracaq. Strateji əhəmiyyət daşıyan bu səfər sadəcə iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoymuşlarının da artmasına imkan yaradacaq.

**Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov vurğulayıb ki, son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Deputatın sözlərinə görə, Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb:** "İmzalanmış müqavilələri nəzərə alıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bü-

tün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub. Bu il martın 1-dən

Azərbaycanla Türkiyə arasında Prefərensiyal Ticarət Sazişi qüvvəyə minib. Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Pandemiyanın təsirlerine rəğmən, ötən il de iki ölkə arasındaki ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdasıdır. 2019-cu ilde iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükde, son illər Azərbaycan ile Türkiye arasında ticari əlaqələrdə artan

təndensiya müşahidə olunub. Belə ki,

2019-cu ilde ticarət dövriyyəsi əvvəlki ille müqayisədə 33 faiz 2017-ci ilə müqayisədə isə 73 faiz artıb. 2019-cu ilde bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb".

*Iqtisadçı deputat qeyd edib ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır: "Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib. Eyni zamanda, Türkiyəni təmsil eden şirkətlər Qarabağın bərpə və yenidənqurmasında fəal iştirak edirlər. Türkiyə prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur laiyihələrində daha fəal iştirak edəcəyi gözlənilir. Bütövlükde, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək".*

İsmayıllı Qocayev



## Ermənistandan təzminat tələb edə bilərik

Düşmən mina xəritəsini qaytarmaqla cinayətini etiraf etdi

**"Ağdamda basdırılan 97 min minanın xəritəsini verməsi Ermənistən Azərbaycan ərazisində hərbi cinayət törətməsinin sübutudur".**


Bu fikirləri "Şərq"ə açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasimov deyib. Politoloq qeyd edib ki, Ermənistən bəlkə də bunun onun əleyhinə istifadə ediləcəyi faktını nəzərə almayıb: "Bunu bildiyi üçün də vermək istəməyə biler, amma indi seçkiqəbagı məcbur olduğu üçün verir. Bu artıq rəsmi şəkildə bir daha sübut edir ki, Azərbaycan ərazilərini Ermənistən dövləti işğal etmişdi və bu ərazilərdə hərbi istehkamlar qurmuşdu".

**A.Qasimov əlavə edib ki, Azərbaycan dövləti tək bu fakta görə Ermənistəndən təzminat tələb edə bilər:** "Bu, Ermənistən işğal cinayətini boynuna alması faktıdır. Azərbaycan tərəfi bu xəritələrdə qeyd edilən minaların çıxarılması prosesini qeyd etməli və beynəlxalq məhkəmədə bundan Ermənistən əleyhinə istifadə etmelidir. Bu prosesdə beynəlxalq müşahidəçilərin şahid kimi iştirakı da mütləqdir. Prosesin orijinallığı ondadır ki, Azərbaycan "əsir" adlandırılan terrorçuları qaytarmaqla bu vəziyyətdə belə dünya ictimaiyyəti qarşısında özünün xoşməramlığını göstərməklə yanaşı, müharibə cinayətinin sübutu üçün faktlar əldə edir, həm də cinayeti töredən tərəfinə eli ilə".

Aynurə Pənahqızı

## "Sən tək qardaşının deyil..."

Şəhid anasının paylaşımları hər kəsi kövrəldib



Vətən mühərribəsinin "Mıxaylo" ləqəbli şəhidi Mehti Şixəliyevin anası Şəlalə xanım paylaşımları ilə hər kəsi kövrəldib.

"Şərq" xəber verir ki, o, oğlunun adına açılan Instagram profilində Mehtinin bir vaxt deydiyə sözəri yazıb: "Mənim "Son zeng"im üreyimcə olmayıb. Geyimim belə təzə deyildi. Çünkü imkanımız yox idi. Ona görə XTQ kimi çalışmağa başlayanda özüme söz verdim ki, qardaşımı ən gözəl "Son zeng" günü edim. Mən yaşadıqlarımı o yaşamasın. Hər şeyin təzəsini aldım. Onun üreyince oldu. İçim elə rahatdır ki... Onlar çətinlik çəkməsin deyə elimdən geləni edə bilirəm".

İgidimizin anası sonra qeyd edib: "Ruhun şad olsun, Mehti. Sən tək qardaşının deyil, bütün Azərbaycanın çətinliklərini həll etdin. İndi hər kəs səni öz "son zeng"ində anır.

S.C.Pişəveri adına Respublika Humanitar Fənlər Gimnaziyasında mezun ləntine qəlbərinin üstüne Vətən mühərribəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın şəkillərini vurublar. Onların xatirəsini hörmətə anıblar. Sən də orada varsan, Mehtim. Sən də qəlbərdəsən, unudulmursun..."

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Mehti Şixəliyev ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda", "Cəbrayılmaz olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Qəhrəmanımız 2020-ci il noyabr ayının 7-də Şuşa uğrunda gedən döyuşlərdə şəhadətə ucalıb.

Samirə Ərəblinski

# Neftin qiyməti hər gün artır

*"ABŞ-da avtomobil yanacağına olan tələbat pandemiyanın əvvəlki göstəricilərə çatıb"*

Azərbaycanın dünya bazarına çıxarıraq satıldığı xam neft bir qədər de balaşır. "Azeri Light" markalı neftin bir barrelinin qiyməti dünya bazarında 73,17 dollara çatıb. Xatırladaq ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci il aprel ayında 15 dollar olub. Dünəyada baş verən son proseslərdən sonra neftin qiymətinin artması müşahidə olunur.

Neft Araşdırıcıları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, brent markalı neftin ən bahalı partiyası hələ ki, 73,63 dollara satılıb. Ekspertin sözlərinə görə, bir neçə faktorun "buket" halında bazara təqdim edilməsi iştirakçılar arasında pozitiv əhval-ruhiyyə üçün yaxşı şərait yaradıb: "OPEC-in qlobal bazarda gündəlik 2 milyon barellik tə-

ləbi ilə bağlı proqnozu neftin qiymətinin bahaşmasına səbəb olub. Məhz bu hesabata görə, İran hətta bazara əlavə 1 milyon barrel neft çıxartsa, OPEC+ çərçivəsində yumşalmalar əldə edilsə belə yenə də bazarda indiki qiymət stabililiyinin pozulması ehtimal edilmir. Çünkü yanacağa tələbat tədricən artır. ABŞ-da avtomobil yanacağına olan tələbat pandemiyanın əvvəlki göstəricilərə çatıb. İnsanlar kütləvi peyvəndləmədən sonra da ha inamla səyahət etməyə və kütləvi tədbirlərə qatılmağa başlayıblar. Amerikada yay mövsümü ilə əlaqədar təyyarə ilə gündəlik səyahət edənlərin sayı 2 milyon nəfəri aşıb, aviakerosinin sıfırı hər həftə artıqdadır".



İ.Şaban vurğulayıb ki, dünya üzrə iqtisadi aktivlik artır: "Ölkələr arasında 1 ildən çox süren gedişgeliş qadağaları ya yumşaldılır, ya da tamamilə levğ edilir ki, hər iki hal enerji tələbatı artırır. O cümlədən Beynəlxalq Enerji Agentliyi OPEC+ ölkələrinə çağırış edib ki, "bəsdir artıq bu qədər məhdudiyyətlər dövründə neft çıxardınız, neftin vintilini açmağın vaxtıdır". Proqnozlara görə, bu il qlobal bazarda neftə olan gündəlik tələbat 96,4 milyon barrel təşkil edəcək".

İsmayıllı Qocayev

# “Nəyi paylaş, siləcəyimi özüm bilərəm”



Əməkdar artist Nigar Şabanovanın XTQ giziri olan nişanlıından ayrılması ile bağlı xəberlər yayılıb.

Bu barədə "MTV Azərbaycan" telekanalı süjet hazırlayıb. Onların xasiyyətlərinin uyğunlaşmadığı üçün ayrıldıqları söylənilib. Lakin sənətçi sözügedən xəbəri təkzib edib. **N.Şabanova "Şərq"ə**

*Nigar Şabanova XTQ giziri olan nişanlıından ayrılmayıb*

**mövzu haqda bunları söyləyib:**

"MTV yenidən paylaşım etdi. Əvvəlki videonu sildirdim. Mən özüm açıqlama vermədiyim halda, kimsənin ixtiyarı yoxdur ki, özəl həyatına qarışın. İnsataqrameda şəkilləri silmək nişanın qayması demək deyil. Sadəcə nişanlımla qərarlaşdırıldıq, sonra sildim. Göz, nəfs arada boş-boş səhbətlər yaradırdı. Hələ hərəmizdən fotoları paylaşmışdım. Büyük nişanımız, nikahımız olanda fotolarımızı, videolarımızı paylaşarıq. Bu bizim şəxsi işimizdir. Foto silinibse, hansısa sayt və telekanal xəbər hazırlamaq isteyirse, öncə məndən soruştırlırlar ki, nə məsələdir? Şəxsi səhifəmdir. Nəyi paylaş, siləcəyimi özüm bilərəm. Amma "nişanı qaytardı" deyə xəbər hazırlayıblar. Sosial

şəbəkə istifadəçiləri də haqqında xoşa-gelməz şəhərlər yazıblar. Niye insanlarda müğənnilərə, hələ də mənə qarşı nifret oyadırlar?

Mənə rəfiqələrim göndərilər. Dedilər ki, buna bax, gör, ne paylaşıblar. Sonra həmin sayta yazdım ki, xəbərin doğruluğuna eminsiniz? Yəni sübüt edin ki, nişanı qaytarmışam. Onlar da dedilər ki, biz MTV-dən götürmüüsük. Zəng etdim te-lekanala, söylədim ki, foto silmək müna-sibətin bitməyi deməkdir?! Şəkli qeyd etdiyim səbəbə görə silmişəm. Media nümayəndələri mənimlə əlaqə yarada bilərdilər. Həm də nəsə olsa, səhifəmdə də açıqlayaram".

Samirə Ərəblinski



**"Məni harada dəfn etsələr, baş daşı qoymasınlar"**

Flora Kərimova  
təəccübələndirən açıqlama verib

Xalq artisti Flora Kərimova "Space 104 FM"ə qonaq olarkən bir sira açıqlamalar verib.

"Şərq"in məlumatına görə, o, hazırda 81 yaşı-nın olduğunu söyləyib:

"Mən vefat edəndə, sizə Yaqut deyəcək, dün-yasını dəyişib. Baxın, belə istəyirəm. Məni harada dəfn etsələr, baş daşı qoymasınlar. Sadəcə ailəm nişan qoysun. Ziyarətə gələ bilsinlər. Yox-sa, şəklimi başdaşına vuracaqlar. Görənlər deyə-cək ki, nə günə düşüb?".

Samirə

## "Başqa bir qadını sevsə, boşanaram"

Vəfa Şərifova həyat yoldaşından bəhs edib



"Bəzən çox xoşbəxt oluram. Fikirləşirəm ki bu insan mənə mükafatdır. Allah mənə əziyyətlər çəkdir-di."

Sonra həyat yol-daşım qarışma çıxdı. Amma birdən elə addım atır ki, deyirəm, ay Allah, bu ne idi qarışma çıxdı?! Bir gün mehriban olarıq, bir gün sərt danişaram". "Şərq" xəbər verir ki, bu sözləri "Onun sırrı" programında müğənni Vəfa Şərifova söyləyib. O, həyat yoldaşından bəhs edib: "Bizi yalnız ölüm ayırmaz. Ayrılma bilərik. Müəyyən səhvələri etsə, boşanaram. Yalandan danişmaq istəmirəm, deymə ki, dəli kimi sevirəm, bizi ölüm ayırar. Başqa bir qadını sevsə, boşanaram. Məni sevməyən bir insanın həyatında niye olum ki? İndi isə sevildiyimdən əminəm. Əmin ola bilməyəcəyim nüanslar da var. Mən çətin xasiyyətləyim. Hər dəfə söyləyirəm ki, mənə sevginin olub-olmadığını sübüt et".

Qeyd edək ki, V.Şərifova iş adımı Famil Xəli-lova evlidir. Onların bir qızları da var.

Samirə

## Nazilə 22 ildən sonra ana olacaq?

Şairə şəxsi həyatı haqqında danişmaq istəmədi



Şairə Nazile Səfərlili-nin 22 ildən sonra ana olacağı ilə bağlı xəbərlər yayılıb. Onun müayinə üçün ginekoloq Natiq Məhərrəmovə üz tutduğu söylənilib.

Biz də Nazile xanımın özü ilə əlaqə saxlayıb, məsələni aydınlaşdırıldıq. O, "Şərq"ə mövzu haqda bunları söyləyib: "Bu məlumatı onlara kim və hardan sizdirib, bilmirəm. Mən ailəm və şəxsim haqqında belə xəberlərin yayılmasının əleyhinəyəm. Ana olanda da olacam. Sağlam insanam. Lakin belə xəberlərin yayılmasını sevmirəm. Onlara məlumat haradan sızılıb? Bununla bağlı tədbir görəcəm".

Qeyd edək ki, şairənin iki böyük yaşda övladı var.

## Tarix Əliyev övlad sahibi olmaq istəyir

Şou əhli prodüserə dəstək oldular



Prodüser Tarix Əliyev növbəti instaqrəm paylaşımı ilə diqqət çəkib.

"Şərq" xəbər verir ki, o bir körpə ilə fotosunu paylaşaraq izləyicilərinə sual ünvanlayıb: "Sizce, mən necə valideyn olaram? Düzüñü deyin. Övlad sahibi olmağı çox istəyirəm".

Onun postuna şou əhli rey ya-zıb. Ayan Babakışiyeva: Çox ela. Amma zəmanəni yaxşı bildiyin üçün ona "olmaz" sözünü çox deyəcəksən. Sevda Yahyayeva: Tezlikle sənne övlad qismət olsun. Şəbnəm Tovuzlu: Sən çox gözəl ata olarsan. Mən bunu bilirəm.

Samirə

## Adamları çətinliklə tanır

Meyxanaçının səhhəti ürəkaçan deyil

Meyxana us-tası Kərim Nov-ruzov (Ağakərim) uzun müddətdir ki, səhhəti ilə bağlı problem yaşayır.



"Şərq" xəbər verir ki, "Həmin Zaur" programında qonaq olan Ağakərimin həmkarı, dostu Ağamirzə Məmmədov onun son sağlıq durumu haqda danışır: "Vəziyyəti ürəkaçan deyil. Yeriə bilmir. Ancaq yataqda uzanır. Adamları çətinliklə tanır. Allah bilən məsləhətdir".

Samirə

# Zallar açıldı, idmançılarda passivlik var

*Onların əvvəlki vəziyyətinə qayıtması üçün 5-6 ay vaxt lazımdır*



Bildiyimiz kimi, koronavirus pandemiyasının yayılması ile ölkəmizde bir çox yerlər bağlandı. Daha sonra mərhələni şəkildə yumşaldırma tədbirləri çərçivəsində bir çox məkanlar, iaşə obyektləri açıldı. Əlbəttə, aqıllayan məkanlar da oldu ki, bunnardan biri də idman zalları idi.

Nəhayət ki, bütün idmansevərlərin gözəldiyi kimi, idman zallarının da açılışına icazə verildi. Bir müddətdir idmandan kənar qalmış idmançıların durumu hansı vəziyyətdədir?

Kunqfu üzrə dünya və Avropa

**çempionu, qadınlar-dan ibarət milli komandanın baş məşqçisi Anar Süleymanov "Şərq"ə açıqlamasında bildirib ki, hazırda əsas məqsədlərdən biri idmançıların reabilitasiya müddəti, onlarda yenidən ruh yüksəkliyinin yaradılmasıdır. O qeyd edib ki, idmana yenidən külliəvi axının bərpa edilməsi çox vacibdir:** "Bunun üçün isə nazirlik tərəfindən yeni layihələrin teşkil olunmasına ehtiyac var. Tebii ki, bu barədə ilk növbədə mütəxəssislərlə geniş müzakirələr aparılmalı və ortaq nəticəyə gəlinməlidir. Çünkü idmançılarımız uzun müddətdir ki, idmandan kənardə qalıblar. Onların tam formalaşması üçün 5-6 ay vaxt lazımdır. Tebii ki, hardasa idmançılarımızda passivlik müşahidə olunur. Bu da təbiidir, çünki bir ildən çoxdur ki, idmançılarımız peşəkar məsqədən tam kənardə qalıblar. Hesab edirəm ki, bunun tam bərpası üçün en müasir və alternativ üsüllardan istifadə ediləcək. Ümid edirəm ki, tez bir zamanda hər şey əvvəlki qay-

dasına düşəcək və idmançılarımız formalarını bərpa edəcəklər".

Əməkdar idman ustası, cüdo üzrə milli komandanın baş məşqçisi Ramin İbrahimov isə "Şərq"ə açıqlamasında bildirib ki, idman zalları açıla da, hazırda bir çox problemlər mövcuddur: "İlk olaraq qeyd edim ki, pandemiya dövründə də məşqlerimizi davam etdirirdik. Həmçinin, təlim məşq toplantılarımız da olurdu. Ancaq ev məşqlərində bir sıra çətinliklərimiz olurdu. Sevindirici haldır ki, artıq idman zalları açıldı və biz sərbəst məşqlerimizi edə biləcəyik. Təbii ki, idmançılarımız indi də bir çox problemlərlə üz-üzədir. Idmançılarımız arasında vaksin vurdurulanlar, allergiyası olanlar var. Həmçinin, bədənində antitel çox olanlar var ki, onlara vaksin vurdurmaq olmaz. Bildiyimiz kimi, idmançılarımızın pasportları olmalıdır ki, onlar zala gire bilsinlər. Tebii ki, bu da idmançılara çətinliklər törədir. İnanıram ki, bu çətinliklərin öhdəsindən gələcəyik. Artıq paralimpiya oyunlarına çox az müddət qalıb. Ümid edirəm ki, oyunlara yaxşı hazırlanacaq".

Aynurə Pənahqızı

## Rusiyapərəst əsgərlərdən biri PUA-ya daş atdı

Görüntüləri dünyaya

"Reuters" xəbər agentliyi yayıb



Iara qeyri-adı təpkisi diqqət çəkib. Görüntüləri dünyaya "Reuters" xəbər agentliyi yayıb.

Sherg.az xarici media istinadən xəbər verir ki, görüntülərdə münaqişə bölgəsinə dəki herbi texnika və silah-sursatların üzərində uçuş gerçəkləşdirən PUA-ya silahlı dəstə özvlərindən birinin daş atlığı əksini tapır. Biri bu rusiya yanlısına göy üzünün daş saxlamadığını anlatmayıb, şübhəsiz. Məlumdur ki, mart ayının sonlarında atəşkəsin pozulmasıyla Krim ətrafi və Ucrayna sərhəddinə son 100 ilin en böyük hərbi qüvvəsini toplayan Rusiyaya ABŞ 2 ay sonra qarşılıq verdi. Hərbi təyyarələri daşıyan "USS Dwight D. Eisenhower" gemisinin rəhbərliyi altında Hüküm Qrupunda yer alan savaş gəmiləri cüme günü İstanbul Boğazından keçərək Qara dənizə daxil olublar. Bu gəmidə 90 əded nüvə başlıqlı "Tamoqavk" rakətlərinin olduğu bildirilir. Ukrayna isə Türkiyədən çox sayıda PUA alıb. Böyük ehtimalla Donbas bölgəsində separatçıları görüntüleyən də mehz bu PUA-lardır.

Məlahət

## 129 konserti ləğv olunub

*Doğu 5 milyonluq layihədən bir səbəbə görə imtina edib*

Teleparıcı Xoşqudəm Hidayətqızının həyat yoldaşı, türkiyəli pop ifaçısı Doğuş imtina etdiyi layihələrdə danışb.

"Şərq" Türkiye mediasına istinadən bildirir ki, bu günlərdə İstanbulun Etiler məhəlləsində alış-verişe çıxmış müğənni bezi geyim eşyaları aldıdan sonra qəhve fasiləsinə "çixib", bu zaman da müxbirlərin suallarını cavablandırıb. Koronavirus pandemiyası səbəbindən 129 konsertini ləğv etdiyi deyən 46 yaşlı popçu, Azərbaycan-dan yeni qayıtdığını, orada olarken koronavirusa qarşı peyvənd vurdurduğunu söyləyib.

Doğuş hazırda Livandaki dostlarıyla ortaqlaşma zamanında çalışdığını və bu ortaqlaşma 5 milyonluq reklam anlaşmasından imtina etdiyini deyib. "Tez bir zamanda səhnələrə dönəmək istəyirəm. Çoxları ingilis dilində oxuduqları



mahnıllarla yurd dışına çıxmaya çalışır, mən türkçə mahnılla dönyaya açılacağam".

Doğuşla Xoşqudəm Hidayətqızı bu günlərdə ekizləri Arda ilə Arının 5 yaşılarını qeyd ediblər. Sosial şəbəkədə xoşbəxt saatlarının göntüllerini paylaşan Doğuş bu sözləri yazişib: "Məsumlərim bu gün 5 yaşıını tamamladı. Mən o yaşlarda xoşbəxt deyildim. Mütəsəddim. Zaman-zaman "kaş ki, Arın, ya da Arda ol-sam..." deyirəm. Cənnet gözülü mələklərim. Sanki dünən idi. Sizi ananızın qucağına mən verdim. Baxmayaq ki, Arın bizi zor anlar yaşatdı, 21 gün kəvəzdə qaldığı zaman. Ananızla hər gün dua etdi, qovuşduq sonunda. Bunu demək istəyirəm "sizi çox sevirik, sevimli...".

Məlahət Rzayeva

**"Nar" AVRO-2020 oyunlarının keçiriləcəyi ərazilərdə şəbəkə optimallaşdırma işlərini yekunlaşdırıb**



Çünki daha çoxuna Layiqsən

"Nar" UEFA Avro-2020-nin paytaxtımızda baş tutacaq 4 oyunu ilə əlaqədar tamaşaçıların kəsintisiz və keyfiyyətli telekommunikasiya, internet və mobil xidmətlərə təmin edilməsi məqsədilə şəbəkə infrastrukturunu optimallaşdırıb.

Bakı Olimpiya Stadionu və ətraf ərazilər, eləcə də komandaların təlim-məşq keçirəcəyi stadionlar və yerləşəcəyi otellərdə xidmət göstərən mobil baza stansiyalarının tutumları artırılıb, təkmilləşdirmə işləri görüllüb.

Qeyd edək ki, fasiləsiz və dayanıqlı rəbitənin təmin edilməsi məqsədilə mobil şəbəkə avadanlıqlarının və beynəlxalq rominq xidmətinin yoxlanılması işləri tamamlanıb. Oyunların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq "Nar" əməkdaşları şəbəkəni tam nəzarətdə saxlamaq məqsədilə gücləndirilmiş rejimdə çalışacaq.

Qeyd edək ki, "Nar" şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet sahifəsindən öyrənmək olar.

### Elan

Quliyeva Sevda İbrahim qızına məxsus Bakı şəhər, Xəzər rayı, Şüvəlan qəsəbə, Çöl Şüvəlan 172 sayılı bağ sahəsi ərazisində yerləşən 0.1135 ha torpaq sahəsinin Daşınmaz Əmlak Reyster xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş Reyster nömrəsi 003013008041, Qeydiyyat nömrəsi 1114090283 olan çıxarış itdiyi üçün etibarsız sayılır.

### Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu

#### KURSLAR

-MÜHASİBAT (2 AY)

-Mobil telefonların təmiri (3 ay)

-KOMPYUTER (1-3 AY)

-KOSMETOLOGİYA və VİZAJ (3 AY)

-KİŞİ və QADIN BƏRBƏRİ (1-3 ay)

-Dizayn (3-6 ay)

-Masaj (3 ay)

-Biçmə - Tikiş (3 ay)

-Məktəb Psixologiyası (12 ay)

Tel: (012) 489-08-84

Mob: (070) 241-28-67

[www.az-baku.com](http://www.az-baku.com)

## Əvvəl udub, sonra qaytarıb

Balıqçı balinanın ağızından qurtulub



Amerikalı balıqçı Mikael Pakard balinanın onu ududuğunu, lakin daha sonra qaytardığını iddia edir.

"Şerq" "Səbah.com" a istinadən bildirir ki, balıqçı balinanın ağızında təxmi-nən 30-40 saniyə qaldığını söyləyib. "Su altında olarkən böyük bir zərbə hiss etdim ve birdən hər şey qaraldı. Bölgədə üzən ağ köpək balığının hücumuna məruz qaldığımı düşünürdüm. Ancaq ətrafında diş yox idi.

O anda balinanın ağızında olduğumu anladım. Məni udmağa çalışdığını fərəz edərək ele bilirdim ki, ölücəyəm. Partlayışa bənzəyirdi, əvvəl havaya atıldı, sonra suya düşdü". Pakardin 2001-ci ildə Kosta Rikada 3 nəfərin öldüyü təyyarə qəzasında ölüm astanasından döndüyü də ortaya çıxb.

Yeganə

## Çinli qadın kirpikləri ilə rekord qırıb



Çinli qadın uzanan kirpikləri ilə dünya rekordunu yenileyib.

Çinin cənubundakı Çanqzhou bölgəsində yaşıyan You Jianzianın kirpiklərinin sürətlə uzanması elmi açıqlaması olmayan vəziyyət kimi xarakterizə olunur. Kirpikləri 2016-ci ildə ilk

dəfə 12,5 sm ölçülü qadın Ginnesin Rekordlar Kitabına düşmüşdü. 5 il sonra yenidən gündəmə gələn Jianzian öz rekordunu yenileyib. (publika.az) Onun kirpikləri 21 santimetrə çatıb.

## COVID-19 gələn qısa qədər mövsümi xəstəliyə çevriləcək



Almaniyalı mütəxəssislərin fikrincə koronavirus pandemiya halını itirək mövsümi xəstəlik halını alacaq.

Berlinləki Universitet Xəstəxanası "Charit?"nın Virologiya müdürü Christian Drosten qış aylarında yoluxma sayının daha da artacağını deyib: "Yaydan sonra koronavirusa yoluxanların sayı daha da artacaq. Amma vaksinlərlə bu hal nəzarət altına alınacaq. Hazırda biz keçis dənəmindəyik. İrəlidəki hədəf yetişkinlərin 80 faizinin vaksinasiya olunmasıdır. Düşünürəm ki, avqust, sentyabr ayına qədər Almaniyadakı əhalinin 80 faizi vaksinasiya olunacaq". Digər tərəfdən Drosten qarşımızdakı aylarda uşaqların da vaksinasiya olunacaqını bildirib.

## Alimlər xəbərdarlıq edir

Kədərli 200 milyonluq hədd yaxınlaşır



Koronavirus pandemiyası başlanandan bəri dünyada bu xəstəliyə yoluxmuş sakinlərin sayı tədricən 200 milyona yaxınlaşır.

Azərtac xəber verir ki, bu gün müvafiq göstərici 176 milyona bərabərdir. Alimlər isə istisna etmirlər ki, hətta vaksinləmə və kollektiv immunitet də bu xəstəliyə tutulanların sayının 200 milyona çatmasına mane ola bilməyəcək. Bu hədd tezliklə aşılma-yacaq, lakin alimlər xəbərdarlıq edirlər ki, xəstələnənlərin sayı artmaqdə davam edəcək.

"Madyar Nemzet" qəzetinin bugünkü nömrəsində bildirilir ki, indiyə qədər təsdiqlənmiş COVID-19 diaqnozu ilə vəfat edənlərin sayı 3,8 milyondan, sağalananların sayı isə 160 milyondan çoxdur.



## Azərbaycanda ilk dəfə

### Beşəm uşaqlar dünyaya gəlib

Azərbaycanda ilk dəfə beşəm uşaqlar dünyaya gəlib. APA TV-nin xəberinə görə, 29 yaşlı Lamiye Mürşüdünnün dünyaya gətirdiyi körpələrdən dördü oğlan, biri qızdır.

Uşaqların anası Lamiye Mürşüdü özünü yaxşı hiss etdiyini deyir: "Hazırda özüm də yaxşıyam, uşaqlar da. Ağrim, şikayətim yoxdur. Qeyşəriyyə əməliyyatı ilə dünyaya gəliblər. Həkimlərimizə minnətdaram. Adət-ənənəmizə uyğun olaraq uşaqların adını nənə-babalarımız qoyacaq".

Bakı Sağlamlıq Mərkəzindən bildirilib ki, dünyaya göz açan oğlanlardan ikisinin çekisi 1100 qr, biri 1000 qr, o biri 845 qr, qız isə 1200 qr olub.

**Beşəm hamiləliyin 29-cu həftəsində həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzərəti altında dünyaya gəlib:** "Çox xoşbəxtik ki, ailə sağlam olaraq övladlarını qucağına alıblar. Bu, tək mənim əməyim deyil, bütünlükdə komandamızın əməyi idir. Peşəkarcasına hamiləliyi yönəldirdik. Lamiye xanım da deyilən təlimatlara uyğun olaraq sağlamlığını qorudu. Şükürler olsun, hər şey qaydasındadır". **Qədəmləriniz uğurlu olsun!**



## Dünyanın ən böyük ailəsinin başçısı Ziona Çana vəfat edib



Dünyanın ən böyük ailəsinin başçısı, 39 arvadı, 94 övladı, 33 nəvəsi və 1 nəticəsi olan hindistanlı Ziona Çana vəfat edib.

Azərtac Hindistan KİV-lərinə istinadla xəber verir ki, Mizoram ştatının sakini,

çoxarvadılıq sektasının başçısı olan 76 yaşlı Ziona Çana iyunun 13-də səhhətindəki narahatlıq səbəbindən təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ailə başçısının şəkərli diabet və yüksək qan təzyiqindən əziyyət çekdiyi bildirilir.

Qeyd edək ki, sektə üzvlərinin sayı 4 minə çatan Ziona Çana bütün arvadları, övladları və nəvələri ilə birləşdə Baktavq Tlangnuam kəndindəki 100 otaqdan ibarət dördmərtəbəli evində yaşayırı. Onun evi uzun illərdir turistlərin maraqlı göstərdiyi məkanlardan biridir. Hətta turistlərin gecələməsi üçün evin bağçasında qonaq evi də inşa edilib.

Ziona Çana 2012-ci ildə "Daily Mirror" qəzetinin əməkdaşına müsahibəsində dünyanın ən böyük ailəsinin başçısı olduğunu görə özünü xoşbəxt hesab etdiyini bildirmişdi.



## Angelina Coli ilk ərinin evinə gəldi

Nyu-Yorkda paparazzilər Angelina Coli ilk ərinin evində yaxalayıb. Şəkillər internetdə yayılıb.

Tərəfdarları şəhərlərdə "köhnə sevgi paslanımr" yazılırlar. Digerləri isə sadəcə Coli ilə Connı Li Miller arasındaki görüşün münasibətlərinin yenilənməsini başlanğıçı sayıla biləcəyini düşünüb. "Bizim.media" xəber verir ki, mənbə yazar ki, Hollivud ulduzu keçmiş sevgilisi Millerin yanına tək mühafizəsiz gəlib və üç saat orada qalıb. Bu arada Coli'nin üçüncü əri Bred Pitt məhkəmə vasitəsi ilə uşaqların birgə qəyyumluğunu təmin edib. İndi ulduz valideynlər beraber hüquqa malikdirlər. Ancaq mətbuatda belə məlumatlar yayılıb ki, Coli Pittə uşaqlarla təmasda olmağa qadağa qoyacaq.